

1. daşıma ödənişləri
  - Nəqliyyat xərci, vergi və rüsumlar
  - ✓ Daşıma haqqı, əlavə rüsumlar, digər xərclər
  - Daxili tariflər və tranzit tariflər
  - Konosament və qaimə üzrə ödəmələr
  - Xidmətə görə ödənişlər
2. Daşımada iştirak edən nəqliyyat təşkilatlarının və nəqliyyat növünün sayından asılı olaraq daşımaların növləri
  - Yerli daşımalar, qarışıq daşımalar
  - Xarici ticarət daşıma, yerli daşıma və müqavilə ilə daşımalar
  - Müqavilə ilə daşıma, yerli daşıma və beynəlxalq daşıma
  - ✓ Yerli daşıma, birbaşa daşıma və birbaşa qarışıq daşıma
  - Birbaşa daşımalar
3. Daşımaların həyata keçirilməsi məkanına görə növləri
  - Kommersiya, çarter, bir dəfəlik uçuşa görə xüsusi icazələr əsasında
  - Beynəlxalq qonşulararası daşıma, beynəlxalq tranzit daşıma
  - Beynəlxalq dairəvi daşıma, beynəlxalq tranzit daşıma
  - düzgün cavab yoxdur
  - ✓ Daxili və beynəlxalq əlaqədə daşımalar və xarici əlaqədə daşımalar
4. Beynəlxalq yük daşımalarının obyektı
  - ✓ Beynəlxalq sərnişin, baqaj və yük baqajı daşımaları
  - Avtomobil, hava nəqliyyatı və dəniz nəqliyyatı daşımaları
  - Kommersiya və qeyri-kommersiya tərkibli daşımalar
  - Göndəriş məntəqəsindən təyinat məntəqəsinə qədər olan tərifi və yığımlar
  - Müntəzəm daşımalar, qeyri-müntəzəm daşımalar
5. Nəqliyyatın əsas komponentləri
  - yollar
  - yollar, dəniz nəqliyyatı və yek daşımaları
  - ✓ yollar, dəmir yolu nəqliyyat vasitələri və terminallar
  - dəniz, dəmir yolu, avtomobil, çay, hava və bircə kəmərləri
  - yollar və terminallar
6. Beynəlxalq nəqliyyat Konvensiyaları nədir
  - ✓ çoxtərəfli sazişlər və ikitərəfli müqavilələr
  - daşıma şərtləri
  - beynəlxalq daşıma münasibətləri
  - maddi xarakterli sazişlər
  - ikitərəfli müqavilələr
7. Beynəlxalq nəqliyyatın hüquqi tənzimlənməsi
  - beynəlxalq müqavilələr, "Nəqliyyat haqqında qanun"
  - ✓ beynəlxalq adətlər, beynəlxalq sığorta və beynəlxalq sazişlər
  - beynəlxalq nəqliyyat sazişləri, beynəlxalq konvensiyalar
  - beynəlxalq müqavilələri, daxili qanunvericilik, beynəlxalq adətlər
  - milli qanunvericilik, beynəlxalq konvensiyalar
8. Nəqliyyat əməliyyatlarının vaxtaşırı olub-olmamasına görə beynəlxalq daşımaların növləri

- Nəqliyyat əməliyyatlarının vaxtaşırı olub-olmamasına görə beynəlxalq daşımalardan növləri
- √ müntəzəm və qeyri-müntəzəm daşımalar
- cədvəllə və sazişlər üzrə hərəkət edən daşımalar
- tələb və ehtiyac olduqda həyata keçirilən daşımalar
- dəniz nəqliyyatı və hava nəqliyyatı ilə daşımalar

**9.** Beynəlxalq nəqliyyatın əsas işi və fəaliyyəti

- √ daşıma prosesini həyata keçirmək
- nəqliyyat daşıma münasibətlərinin hüquqi tənzimlənməsi
- ayrı-ayrı nəqliyyat növləri üzrə beynəlxalq daşımalardan hüquqi xüsusiyyətləri
- daşımaların müəyyən bir dövlətin ərazisində həyata keçirməkdir
- istehsal prosesini və adamların müəyyən bir yerdən digər yerə daşınması

**10.** Nəqliyyat-iqtisadi fəaliyyətin əsas sahəsi kimi xidmət edir?

- malların keyfiyyətinə
- √ əhalinin və malların coğrafi mövqeyinin dəyişməsinə
- əhalinin zövqünə
- düzgün cavab yoxdur
- malların kəmiyyətinə

**11.** Rels nəqliyyat üsulunun üstünlükləri özündə saxlayır (daxil edir):

- Bir gəmidən başqasına yükləmənin (köçürülmənin) iştirakı (olması)
- güclü paketə ehtiyac duyur
- √ Müxtəlif yüklərin ən geniş diapazonunu aparmaq üçün imkanı (qabiliyyəti)
- tərkiblər yolu yenidən təşkil etmək üçün ehtiyac
- əlverişli oğurluğu

**12.** Dəniz nəqliyyat üsulunun əlverişsizlikləri (nöqsanları) tətbiq etmir:

- Yavaş
- malların (əmtələrin) ehtiyatlı qablaşdırması üçün ehtiyac
- √ qeyri-məhdud buraxılış zolağı
- malların (əmtələrin) qeyri-müntəzəm çatdırılması
- aşağı tezlik hərəkəti

**13.** Dəniz nəqliyyat üsulunun əlverişsizlikləri (nöqsanları) özündə saxlayır (daxil edir):

- Daha aşağı fraxt normaları (dərəcələri)
- hava şərtlərində (vəziyyətlərində) balaca asılılıq
- √ hərəkətin (hərəkətin) nisbətən kiçik tezliyidir
- qeyri-məhdud buraxılış zolağı
- böyük (geniş) bacarıq (güc)

**14.** Dəniz nəqliyyat üsulunun üstünlükləri tətbiq etmir:

- Daha aşağı fraxt normaları (dərəcələri)
- qeyri-məhdud buraxılış zolağı
- √ hərəkətin (hərəkətin) nisbətən kiçik tezliyidir
- hava şərtlərində (vəziyyətlərində) balaca asılılıq
- yüksək effektivliyi

**15.** Dəniz nəqliyyat üsulunun üstünlükləri özündə saxlayır (daxil edir):

- yavaş
- Dəniz Dəmir yollarının aşağı bacarığı (gücü)
- √ mütəhərriklikləri və arasıkəsilməzlik
- malların (əmtələrin) ehtiyatlı qablaşdırılması üçün ehtiyac

- tərkiblər yolu yenidən təşkil etmək üçün ehtiyac

16. nəqliyyatın (nəql etmənin) qeyri-ənənəvi üsulları özündə saxlayır (daxil edir):

- Yol
- ✓ şlam boru kəməri
- havaları və dəniz
- Qatarı
- boru kəməri, pnevmatik

17. nəqliyyatın (nəql etmənin) ənənəvi üsuluna özündə saxlamır (daxil etmir):

- Yol
- havası
- ✓ pulpoqprovodny
- boru kəməri
- Qatarı

18. Nə enerjinin tiplərindən rels nəqliyyat vasitələrində istifadə edilir?

- dizeli
- buxarı
- dizel elektrik
- ✓ alternativ
- Elektrik

19. Aydın ifadə edilən nəqliyyat vasitəsi malikdir:

- yalnız yükün hissəsi
- heç bir düzgün cavab
- ✓ ayrı güc (hakimiyət) və yük bölmə
- Güc (hakimiyət) və yük bölmələri ilə
- ehtiyatı (səhmi)

20. Birləşdirilən (kombinasiya edilən) nəqliyyat vasitəsi onun layihəsinə daxil edir:

- Ötürücü vasitə
- elektrik stansiyası alətləri və dartmaq
- ✓ elektrik stansiyası
- yük vasitəsi
- malları (əmtələri)

21. Nəqliyyat vasitələri \_\_\_\_-dir və növlərdir:

- 5
- 3
- 1
- 4
- ✓ 2

22. Avtomaşınların tipləri:

- ənənəvi və qeyri-ənənəvi
- Sərnişinin və yükün
- Özüyəriyən və qeyri özü
- ✓ düzləndirilir və aydın ifadə edilir
- treylərləri avtomobilləri və lokomotivlər

23. Dəmiryol nəqliyyatı nəqliyyat \_\_\_\_-indən ibarətdir:

- √ dartı qüvvəsi və yük vasitələri
- treylerləri avtomobilləri və lokomotivlər
- Xüsusi yük mexanizmi (ötürməsi)
- Dartı qüvvəsinin tək hissələri
- gücü (hakimiyyəti) və yük vasitələri

24. Terminalın ölçüsü və təchizatı asılıdırlar:

- Nəqliyyatın (nəql etmənin) tipi
- Nəqliyyatı (Nəql etməsi)
- √ Nəqliyyatın (nəql etmənin) üsulu və yükün miqdarı
- Avtomobilin nəql etməsi ilə
- sürücülərin nəql etməsi

25. Terminallar \_\_\_\_-ə girişi təmin edir:

- Tramvay
- Hava Nəqliyyatı
- √ dəmiryol nəqliyyatı
- Dəniz Nəqliyyatın nəql etmənin
- avtomobili

26. Kim ki süni yolların qiymətini aparır?

- Dövlət (Vəziyyət, Ştat)
- nəqliyyat təşkilatları
- yük nəqliyyat kompaniyası
- sürücüləri
- √ cəmiyyət

27. Nə süni yollardır:

- √ yollar, dəmir yolları, kanallar, tunellər
- daxili suları və çaylar
- terminalları
- Kanalların, tunellərin, havanın
- ambient havası, dəniz və gəmiçiliyə yararlı (uçuşa açıq) çaylar

28. Təbii yollar:

- Yollar, dəmir yolları, hava
- daxili suları, çaylar, dəmir yolları
- terminalları
- Kanalların və tunellərin
- √ ambient havalarıdır, dənizdir və gəmiçiliyə yararlı (uçuşa açıq) çaylardır

29. Nə yolların növləri mövcuddur:

- √ təbiidir, təkmilləşdirilmişdir və sünidir
- tramvaylar, tunellər, kanallar, yollar
- daxili su yolları, hava və yol
- süni yolu
- yolları, kanallar və s..

30. Yolların \_\_\_\_ tipləri var:

- 4
- 1
- 2
- √ 3

- 6

31. yol, hərəkətlər (addımlar) ətraf mühitdir:

- Avtomobil
- √ nəqliyyat vasitəsi
- adamları
- Rolling
- Taxi

32. Nə komponentlərdir, daşınmanı özündə saxlayır?

- Terminallar
- √ yolları, terminallar və dəmiryol nəqliyyatı
- dəmiryol nəqliyyatları, yol
- terminalları və dəmiryol nəqliyyatı
- terminalları və kommunikasiya xəttləri (sətirləri)

33. Daşınma \_\_\_\_\_ əsas komponentlərini özündə saxlayır (daxil edir):

- 4
- 5
- 7
- √ 3
- 6

34. Daşınma, yığım...

- √ marşrutları, dəmiryol nəqliyyatı və müxtəlif qurğular
- istiqamətləndirir, vasitələr
- dəmiryol nəqliyyatları və vasitələr
- Dəmir yolları və dəmiryol nəqliyyatı
- müxtəlif qurğulardan strukturlaşdırır

35. Nəqliyyat vasitələri, iqtisadi fəaliyyətlərin hissəsi dəyişikliklərdən ehtiyacların məmnunluğunun dərəcəsi ilə əlaqələndi

- Malların (əmtəələrin) keyfiyyəti
- √ adamların və malların (əmtəələrin) coğrafi yerləridir
- təbiinin, sününin coğrafi yerləri və insan resursları
- xalq dadları (zövqləri)
- malların (əmtəələrin) sayı (nömrəsi)

36. Xüsusi yüklərə aiddir

- tarasız və qabsız yüklər
- √ nəqli zamanı xüsusi şərtlər tələb edən yüklər
- yük yerlərinin uzunluğu 3 m-dən çox olan yüklər
- düzgün cavab yoxdur
- qablı və qabsız yük vahidləri

37. Hansı andan başlayaraq mallar yükə çevrilir?

- √ daşınma prosesinin başlanğıcında
- mallar göndərişə hazırlanmış andan
- mallar təyinat məntəqəsinə çatdırıldığı andan sonra
- düzgün cavab yoxdur
- ixracat məntəqəsində malların əsas daşıma vasitələrinə yükləndiyi andan

38. Terminallar ----- daxil olmanı təmin edirlər?

- tramvaya
- hava nəqliyyatına
- √ istənilən nəqliyyat növünə
- dəniz nəqliyyatına
- avtomobilə

39. Ümumi yüklərə aiddir.....

- tarasız və qabsız yüklər
- √ Qablı və qabsız yük vahidləri
- maye yüklər
- xüsusi nəql şəraiti tələb edən yüklər
- yük yerlərinin uzunluğu 3 m-dən yüksək olan yüklər

40. Yüklər təbii mənşəyinə görə ----- kimi növlərə bölünürlər

- xammal, yarımfabrikat, hazır məhsul
- üzvü və qeyri üzvü
- düzgün cavab yoxdur
- ərzaq və qeyri ərzaq
- √ mineral, heyvani və bitki mənşəli

41. Qoşqulu nəqliyyat vasitələri ----- malikdirlər?

- ancaq yük hissələrinə
- düzgün cavab yoxdur
- √ qüvvət və yük hissələrinə ayrılıqda
- qüvvət və yük hissələrinə birlikdə
- hərəkətli hissələrə

42. Nəqliyyatın hansı tərkib hissələri var?

- hərəkətli tərkib, yollar
- düzgün cavab yoxdur
- Terminallar, hərəkətli tərkib
- Terminallar və rabitə yolları
- √ yollar, terminallar, hərəkətli tərkib

43. Nəqliyyat şərtləri nəzərdə tutmur

- yüklərin daşınma qaydalarını
- mallara görə hesablaşmanı
- daşınma xərcəli üzrə hesablaşmanı
- √ ödəniş qaydalarını
- yüklənmə və boşaldılma şərtləri ilə müddətini

44. Yüklər təsnifləşdirilir

- √ təbii mənşəyinə, biokimyəvi tərkibinə, emal səviyyəsinə, istehlak təyinatına
- daşınma və yüklənmə üsuluna
- ölçüsünə, kütləsinə və həcminə
- düzgün cavab yoxdur
- coğrafi vəziyyəti, nəqliyyat və qablaşdırma növünə

45. Qeyri ənənəvi nəqliyyat növünə aiddir...

- avtomobil nəqliyyat vasitəsi
- boru kəməri, pnevmonəqliyyat
- hava və dəniz nəqliyyat vasitələri
- √ pulpakəmə

- dəmiryol nəqliyyat vasitəsi

46. Nəqliyyatın hərəkətli tərkibi ibarətdir

- xüsusi yük qurğularından
- ✓ dartıcı və yük vasitələrindən
- qüvvət qurğusu və yük vasitələrindən
- lokomotiv və qoşqu vaqonlarından
- ancaq dartıcı hissədən

47. Süni yolların salınması üçün xərcləri kim çəkir?

- dövlət
- nəqliyyat təşkilatları
- nəqliyyat-ekspeditor kompaniyası
- sürücülər
- ✓ cəmiyyət

48. Nəqliyyat ..... məcmusundan ibarətdir

- ✓ rabitə yolları, nəqliyyat vasitələri və müxtəlif qurğuların
- rabitə yolları və tikililərin
- nəqliyyat vasitələri və tikililərin
- rabitə yolları və nəqliyyat vasitələrinin
- tikililərin və müxtəlif qurğuların

49. Nəqliyyat şərtləri asılı deyildir

- nəqliyyatın növündən
- malın xüsusiyyətindən
- xarici ticarət sövdələşməsinin xüsusiyyətindən
- beynəlxalq müqavilələrdən
- ✓ alıcı və satıcının xüsusiyyətindən

50. Xüsusi yüklərə aiddir...

- maye, qalaqlanan, səpələnən və meşə mənşəli
- ticarət, tarif və nəqliyyat
- ✓ təhlükəli yüklər, tez xarab olan yüklər, canlı heyvanlar
- ərzaq və qeyri ərzaq malları
- ümumi yüklər, kütləvi, xüsusi yüklər

51. Terminalların ölçüsü və avadanlıqlarla təchizatı asılıdır...

- nəqliyyatın növündən
- rabitə yollarından
- ✓ nəqliyyatın növündən və yüklərin miqdarından
- avtomobilin növündən və rabitə yollarından
- sürücülərdən

52. Təbii yolların tərkibinə daxildir

- avtomobil yolları, dəmir yolları, h0ava məkanı
- daxili su hövzələri, çaylar, dəmir yolları
- terminallar
- kanallar və tunellər
- ✓ hava məkanı, dəniz və gəmiçilik çayları

53. Nəqliyyat iqtisadi fəaliyyətin bir hissəsi kimi insanların tələbatının yüksək səviyyədə ödənilməsini təmin edir...

- malların keyfiyyətini dəyişməklə
- √ malların və insanların coğrafi vəziyyətini dəyişməklə
- təbii, süni və əmək ehtiyatlarının coğrafi vəziyyətini dəyişməklə
- insanların zövqünü dəyişməklə
- malların kəmiyyətini dəyişməklə

54. Süni yollara aiddir

- √ avtomobil yolları, vergi, dəmir yoları, kannalar, tunellər
- daxili su hövzələri və çaylar
- terminallar
- kannalar, tunellər
- hava məkanı, dəniz və gəmi işləyən çaylar

55. Daşıyıcı, daşıma müqaviləsi əsasında aşağıdakını yerinə yetirməyə məsuliyyətli olan istənilən şəxsdir:

- √ Malların çatdırılmasını
- Malların boşaldılmasını
- Malların bir nəqliyyat vasitəsindən digərinə yüklənməsini
- Malların yüklənməsini
- Malların alışıını

56. DDP şərtləri ilə satıcı, malı alıcıya aşağıdakı yerdə təslim etməlidir:

- Təyinat limanında, gəminin bortunda
- Ekspeditora, göndərmə məntəqəsində
- √ Şərtləndirilmiş təyinat yerində
- Gələn nəqliyyat vasitəsində
- Gediş limanında, gəminin bortunda

57. DAP şərtləri ilə satıcı, malı alıcıya aşağıdakı yerdə təslim etməlidir:

- Təyinat limanında, gəminin bortunda
- Ekspeditora, göndərmə məntəqəsində
- Razılaşdırılmış terminalda
- √ Gələn nəqliyyat vasitəsində
- Gediş limanında, gəminin bortunda

58. DAT şərtləri ilə satıcı, malı alıcıya aşağıdakı yerdə təslim etməlidir:

- Təyinat limanında, gəminin bortunda
- Gediş limanında, gəminin bortunda
- √ Razılaşdırılmış terminalda
- Gələn nəqliyyat vasitəsində
- Gediş limanında, gəminin bortunda

59. CPT şərtləri ilə satıcının öhdəlikləri yerinə yetirilmiş sayılır:

- Yükboşaltma limanında yükün gəminin kənar bortlarını keçməsi zamanı
- Malların müqavilədə göstərilən yerə çatdırıldığında
- Göndərmə zamanı malların ekspeditor kompaniyasına verildiyində
- Yüklənmə limanında yükün gəminin kənar bortlarını keçməsi zamanı
- √ Malların birinci daşıyıcıya verilməsi zamanı

60. FAS şərtləri ilə dəniz daşımaları aşağıdakı qaydada həyata keçirilir:

- Risklər satıcının hesabındadır
- Risklər satıcı tərəfindən ödənilmək şərti ilə alıcının hesabındadır
- √ Risklər alıcının hesabındadır
- Risklər daşıyıcının hesabındadır



- Risklər alıcı tərəfindən ödənilmək şərti ilə satıcının hesabıdır

61. CFR şərtləri ilə dəniz daşımaları aşağıdakı qaydada həyata keçirilir:

- Risklər alıcı tərəfindən ödənilmək şərti ilə satıcının hesabıdır
- ✓ Risklər satıcı tərəfindən ödənilmək şərti ilə alıcının hesabıdır
- Risklər satıcının hesabıdır
- Risklər daşıyıcının hesabıdır
- Risklər alıcının hesabıdır

62. FCA şərtləri ilə satıcının öhdəlikləri icra edilmiş sayılır:

- Yüklənmə limanında yüklərin gəminin kənar bortlarını keçməsi zamanı
- ✓ Göstərilmiş məntəqədə yüklərin nəzərdə tutulmuş şəxsə təhvil verilməsi zamanı
- Göstərilmiş məntəqədə nəqliyyat vasitəsinə yükləndikdən sonra
- Yüklərin alıcıya verilməsi zamanı
- Yükboşaltma limanında yüklərin gəminin kənar bortlarını keçməsi zamanı

63. CIF şərtləri ilə dəniz daşımaları aşağıdakı qaydada həyata keçirilir:

- Risklər satıcının hesabıdır
- ✓ Risklər satıcı tərəfindən ödənilmək şərti ilə alıcının hesabıdır
- Risklər alıcının hesabıdır
- Risklər daşıyıcının hesabıdır
- Risklər alıcı tərəfindən ödənilmək şərti ilə satıcının hesabıdır

64. Daşıyıcı və ya ekspeditorun seçimində aşağıdakı faktorlar önəmlidir:

- ✓ Təklif olunan xidmətlər paketi
- Firma dövlətidir və ya özəldir
- Bazar təcrübəsi
- Milliyəti
- Tariflərin səviyyəsi

65. Logistika meneceri və nəqliyyat məsələləri üzrə menecerin funksiyaları:

- Eynidir
- ✓ Loqistika menecerinin funksiyaları daha genişdir
- Nəqliyyat məsələləri üzrə menecerin funksiyaları daha genişdir
- Doğru cavab yoxdur
- Eyni deyil

66. Nəqliyyat kanalının qurulmasının məqsədi nədir?

- ✓ Malların çatdırılmasının effektiv sisteminin yaradılması və idarə olunması
- Anbar təsarufatının inkişafı
- Malın irəlilədilməsinin optimal kanalının seçilməsi
- Yuxarıda sadalananların hamısı
- Yük daşıma fəaliyyətinin həyata keçirilməsi

67. Şirkətin fəaliyyətində nəqliyyat logistikasının məqsədləri nədir?

- Əmtələrin irəlilədilməsinin optimal kanalının seçilməsi
- Anbar əməliyyatları
- Yük göndərmələrinin qrafiklərinin işlənilməsi
- ✓ Yuxarıda sadalananların hamısı
- Malların çatdırılmasının ümumi məsrəflərinin müəyyən edilməsi

68. Logistik sistemin fəaliyyətinin effektivlik göstəricisi nədir?

- Ümumi məsrəflər
- Sinergetik effekt
- Sənədlərin işlənməsinin sürəti
- Sənədlərin işlənməsinin sürəti
- ✓ Bütün mərhələlərdəki məsrəflər

69. İdarəetmənin logistik məqsədi nədir?

- ✓ Material-informasiya axını və paylaşdırmanı idarəetmənin məqsəd və strategiya mexanizmlərinin işlənilib hazırlanması
- Ehtiyatların idarəedilməsi
- İstehsalat və satış
- Effektiv çatdırma sistemi qurmaq
- Müştərilərə nəqliyyat xidmətlərinin işlənilib hazırlanması

70. Logistika nədir?

- Ehtiyatlar və nəqliyyat
- İnformasiya
- İstehsalat və satış
- ✓ Yuxarıda sadalananların hamısı
- Anbarlama və anbar əməliyyatları

71. Əmtələrin irəliləndirilməsi sistemi nədir?

- Nəqliyyat sistemlərinin məcmusu
- ✓ Əmtələrin istehsal yerindən istehlak yerinə hərəkəti
- İstehsal və satış
- İnformasiya
- Nəqliyyat, saxlanma və başqa əməliyyatların həyata keçirilməsi üçün müxtəlif tədbirlər

72. İnkoterms Beynəlxalq izahlı ticarət terminləri neçə tədarük şərtlərindən ibarətdir

- 10
- 12
- ✓ 13
- 14
- 1

73. DEK kommersion şərti nə deməkdir?

- daşıma ... (təyinat yeri) qədər ödənilib
- gəmi burtu boyunca sərbəst
- ✓ franko daşıyıcı
- dəyər və icazə
- daşıma və sığortalama ... (təyinat yeri) qədər ödənilib

74. Daf kommersion şərti nə deməkdir?

- ✓ Sərhədə qədər göndəriş
- franko daşıyıcı
- dəyər və icazə
- sərbəst gəmi burtunda
- gəmi yük aldığı körpüdən göndərişi

75. SPT kommersion şərti nə deməkdir?

- ✓ daşıma ... (təyinat yeri) qədər ödənilib
- gəmi burtu boyunca sərbəst
- franko daşıyıcı

- dəyər və icazə
- daşıma və sığortalama ... ( təyinat yeri) qədər ödənilib

**76.** SIF kommersiya şərti nə deməkdir?

- gəmidən göndəriş
- franko daşıyıcı
- dəyər və icazə
- ✓ dəyər, icazə və sığorta
- gəmi yük aldığı körpüdən göndərişi

**77.** SFR kommersiya şərti nə deməkdir?

- gəmidən göndəriş
- franko daşıyıcı
- ✓ dəyər və icazə
- sərbəst gəmi bortunda
- gəmi yük aldığı körpüdən göndərişi

**78.** FOB kommersiya şərti nə deməkdir?

- ✓ sərbəst gəmi bortunda
- franko daşıyıcı
- dəyər və icazə
- dəyər, sığorta, icazə
- gəmi bortu boyunca sərbəst

**79.** DDU kommersiya şərti nə deməkdir?

- ✓ rüsum ödənilmədən göndəriş
- gəmidən göndəriş
- rüsum ödənilmədən göndərmir
- dəyər, sığorta, icazə
- gəmi bortu boyunca sərbəst

**80.** DES kommersiya şərti nə deməkdir?

- ✓ gəmidən göndəriş
- franko daşıyıcı
- dəyər və icazə
- sərbəst gəmi bortunda
- gəmi yük aldığı körpüdən göndərişi

**81.** FAS kommersiya şərti nə deməkdir?

- sərbəst gəmi bortunda
- franko daşıyıcı
- dəyər və icazə
- dəyər, sığorta, icazə
- ✓ gəmi bortu boyunca sərbəst

**82.** Malın təyinat yerinə qədər daşınması xərclərini satıcı ödəyir

- DDP
- ✓ CPT
- CFR
- FOB

- CİF

83. Satıcının müəssisəsindən təyinat yerinə daşımanın bütün xərcləri və risklərini alıcı ödəyir

- FOB
- CİF
- FSA
- √ EXW
- CFR

84. Kommersiya terminlərinin siyahısına daxil olan şərtlər

- 16
- 10
- √ 11
- 13
- 8

85. Hansı terminlər praktikada daha çox işlənir

- DAT; DAP
- √ FOB; CİF
- EXW; DDP
- FAS; FOB
- CİP; CİF

86. Hansı termin alıcıya maksimal öhdəliklər nəzərdə tutur

- FOB
- DDP
- √ EXW
- DAT
- CİF

87. Hansı termin alıcıya minimal öhdəliklər nəzərdə tutur

- FOB
- √ DDP
- EXW
- DAT
- CİF

88. Hansı termin satıcıya maksimal öhdəliklər nəzərdə tutur

- √ DDP
- CİF
- EXW
- DAT
- Fob

89. Hansı termin satıcıya minimal öhdəliklər nəzərdə tutur

- DDP
- CİF
- √ EXW
- DAT
- FOB

90. İnkoterms şərtləri daşımanın dəniz nəqliyyatı ilə istifadəsini məsləhət görür

- DAT; DAP; DDP; CPT; CİF
- DAT; DAP; FOB; FAS
- CİF; CFR; CİP; DAT
- düzgün cavab yoxdur
- √ FAS; FOB; CFR; CİF

91. İnkoterms şərtləri daşınmanın istənilən tipinin istifadəsini nəzərdə tutur

- √ DAT; DAP; DDP; CPT; CİP
- CİF; DAP; FOB; FAS
- EXW; DDP; DAT; DAP; CİR; CFR
- FSA; EXW; FOB; FAS
- DAT; DAP; FOB; CİF

92. D qrupu terminləri

- CFR; CİP; CİF; CPT
- √ DAT; DAP; DDU
- DAP; DES; DEQ; DDU; DDP
- düzgün cavab yoxdur
- FSA; FOB; FAS

93. C qrupa terminləri

- √ CFR; CİP; CİF; CPT
- FSA; FAS; FOB
- DES; DEQ
- DAT; DDU
- COS; CCP; CER; CAP

94. F qrupuna aid terminlər

- CFR; CİP; CİF
- √ FSA; FAS; FOB
- DAT; DAP
- FUS; FAS; FEB
- FAD; FSR; FAS

95. E qrupuna aid terminlər

- CFR; CİP; CİF; CPT
- DAF; DES; DEQ
- DAP; DDU
- DDP; DAT
- √ EXW

96. İnkoterms terminləri hansı baza şərtlərinə görə qruplaşdırılır

- √ EFCD
- qruplar FBAD
- qruplar EABF
- qruplar AFCE
- qruplar ABCD

97. İnkoterms nəzərdə tutur..

- malın kim tərəfindən ödəniləcəyini
- məsuliyyətin alıcıdan satıcıya ötürülməsi yerinin təyin etmək

- məsuliyyətin alıcıdan daşıyıcıya ötürülməsi yerini təyin edir
- düzgün cavab yoxdur
- ✓ məsuliyyətin satıcıdan alıcıya ötürülməsi yerinin təyin edilməsi

**98.** Satıcı cavabdehdir

- müqaviliyə əsasən yükü vaxtında və yerində qəbul etməlidir
- çatdırılma müddəti keçdikdən sonra yükün özləşə biləcəyi risk və xərcləri ödəməlidir
- ✓ öz hesabına idxal lisenziyasının alınması
- düzgün cavab yoxdur
- malın mənşəyi haqqında şəhadətnaməni öz hesabına almalıdır

**99.** Alıcının öhdəliyi

- ✓ yükün yoxlanması ilə bağlı xərcləri ödəməlidir
- çatdırılma müddət keçdikdən sonra yükün üzvləşdiyi risk və xərcləri ödəməlidir
- gömrük rüsum və vergilərini ödəməlidir
- düzgün cavab yoxdur
- ekspeditoru malın yüklənməsi haqqında əvvəlcədən xəbərdar etməlidir

**100.** Bazis şərtlərini kim müəyyən edir

- ✓ daşımaları və xərcləri təmin edənlər
- alıcı
- malların yüklənməsi və boşaldılması ilə məşğul olan
- düzgün cavab yoxdur
- daşıyıcı

**101.** Nəqliyyat şərtləri aslıdır

- nəqliyyatın növündən
- yükün xarakterindən
- beynəlxalq müqavilələrin tətbiqindən
- düzgün cavab yoxdur
- ✓ satıcı və alıcının xarakterindən

**102.** Çarterdə fraxt dərəcəsi məyyən edilir...

- xüsusi xidmətə görə
- daşıma üçün xüsusi şərait tələb edən geclərin növünə görə
- xidmətin keyfiyyətinə görə
- düzgün cavab yoxdur
- ✓ yükün miqdarının ölçü vahidinə görə

**103.** gəmi yükü haqqında bəyannamə istifadə edilir...

- ✓ daşınmaya hazır olan reysdə olan yük haqqında məlumatlar
- yükçünün şərtlərinin yerinə yetirilməsi
- gəmi sahibinin şərtlərinin yerinə yetirilməsi
- düzgün cavab yoxdur
- yükalan tərəfindən şərtlərin yerinə yetirilməsi

**104.** Fraxtı kim ödəyir...

- ekspeditor
- gəmi sahibi
- ✓ fraxtın ödənilməsi haqqında məsuliyyət bilavasitə konosamentdə göstərilir
- düzgün cavab yoxdur
- yük göndərən

105. xətti konfranslar-bu ...

- centlmen razılaşması
- √ gəmi sahibləri birliyi
- dövlətlərarası razılaşma
- düzgün cavab yoxdur
- nəqliyyat təşkilatı

106. Şturman qəbzi- bu ...

- yükün paylanması haqqında sənəd
- yüklərin daşınması haqqında müqavilə şəhadətnaməsi
- yük haqqında deklarasiiya
- düzgün cavab yoxdur
- √ gəmi botuna yüklərin qəbulu haqqında sadə qəbzdir

107. Fraxt-bu

- mal nəyayıcı sənəddir
- √ gəmi sahibinə ödəmədir
- yük haqqında bəyannəmədir
- düzgün cavab yoxdur
- nəqliyyat qaiməsi]

108. qarışıq daşıma bu -....

- √ yükün nəqliyyatın bir neçə növ ilə ardıcıl daşınması
- yüklərin dəniz və quru yollarla daşınması
- yüklərin dəmiryolu nəqliyyatı ilə daşınması
- düzgün cavab yoxdur
- yüklərin nəqliyyatın bir növü ilə daşınması

109. Birbaşa daşıma-bu...

- nəqliyyatın bir neçə növündən istifadə edilməklə
- malların yüklənmə yerinin göstərilməməsi
- düzgün cavab yoxdur
- √ yüklərin bir nəqliyyat növü ilə daşınması
- yüklərin dəmir yol nəqliyyatı ilə daşınması

110. Mallar doklara nəql ediləndə malgöndərəyə verilir..

- konosament
- sığorta şəhadətnaməsi
- √ dok qəbzi
- düzgün cavab yoxdur
- şturman qəbzi

111. Yük haqqında konosamenti kim tərəfindən tərtib olunur..

- gəmi sahibi
- √ yükgöndərən
- ekspeditor
- deklarant
- yükalan

112. Dəniz yükü haqqında Konvensiya təqdim etmək üçün müəyyənləşdirilməmişdir

- dəniz xidməti
- gömrük xidməti

- konsul xidməti
- √ siğorta xidməti
- liman xidməti

113. Gəmi yükü haqqında Bəyannamə haqqında məlumat yoxdur

- malın markalanması
- √ gəmi sahibi haqqında
- yükçöndərən haqqında
- yükalan haqqında
- yükün miqdarı və tərkibi

114. Gəmi sahibi gəminin yola düşməsi haqqında kartoçkada xəbərdar etmir...

- gəminin adı ilə
- √ malın boşaldılma yeri
- gəminin yükü qəbul etməyə hazır olduğu
- düzgün cavab yoxdur
- malların yüklənmə yerinin göstərilməməsi

115. Beynəlxalq dəniz daşımlarında sərnişinlərin, onların baqajlarının daşınması hansı konvensiya ilə tənzimlənilir:

- Brüssel Konvensiyası
- √ Afina Konvensiyası
- Vyana Konvensiyası
- Haaqa Konvensiyası
- beynəlxalq Dəniz Komitəsi

116. Gəmi sahibi yükü qəbul etməyə hazır olduğu haqqında yükçöndərəni xəbərdar edir  
Gəminin ödənişi haqqında qəbz

- √ Konosamentin yükçöndərənə çatdırılması ilə
- düzgün cavab yoxdur
- yükün gəmiyə yüklənməsi sənədi ilə
- yükün qəbzinin təqdim edilməsi ilə
- turman qəbzinin təqdim edilməsi ilə

117. Beynəlxalq avtomobil nəqliyyatı daşımlarında istifadə olunur...

- düzgün cavab yoxdur
- konosament ilə
- FİATA konosament ilə
- √ nəqliyyat qaimə ilə
- aviaqaimə ilə

118. ənənəvi aviadaşımlar həyata keçirilir

- nəqliyyat qaimə ilə
- √ aviaqaimə ilə
- konosament ilə
- düzgün cavab yoxdur
- FİATA konosament ilə

119. ənənəvi dəniz daşımları əyata keçirilir

- √ konosament ilə
- aviaqaimə ilə
- nəqliyyat qaimə ilə
- FİATA konosament ilə
- düzgün cavab yoxdur



120. beynəlxalq aviadaşımalar tənzimlənilir

- Haaqa-Visbi qaydaları ilə
- ✓ Varşava Konvensiyası ilə
- Avianəqliyyatla yüklərin beynəlxalq daşımaları haqqında Varşava
- düzgün cavab yoxdur
- Beynəlxalq qarışıq yükdaşımalar haqqında Konvensiya

121. Beynəlxalq qarışıq daşımalar tənzimlənilir

- Varşava Konvensiyası ilə
- ✓ Yüklərin beynəlxalq qarışıq daşımaları haqqında Konvensiya
- Beynəlxalq avtonəqliyyat daşımaları haqqında Konvensiya
- Avianəqliyyatla yüklərin beynəlxalq daşımaları haqqında Varşava
- Haaqa-Visbi qaydaları ilə

122. Beynəlxalq avtomobil daşımaları tənzimlənilir

- Haaqa-Visbi qaydaları ilə
- ✓ Beynəlxalq avtonəqliyyat daşımaları haqqında Konvensiya
- Avianəqliyyatla yüklərin beynəlxalq daşımaları haqqında Varşava
- Varşava Konvensiyası ilə
- düzgün cavab yoxdur

123. Beynəlxalq dəniz daşımaları tənzimlənmə....

- ✓ Haaqa-Visbi qaydaları ilə
- Avianəqliyyatla yüklərin beynəlxalq daşımaları haqqında Varşava
- Beynəlxalq qarışıq yükdaşımalar haqqında Konvensiya
- düzgün cavab yoxdur
- Varşava Konvensiyası ilə

124. Çarter partiyaya həyata keçirilir

- yüklər gəmidəki yükün bir hissəsini təşkil edir
- yüklər gəmidəki yükün yarısını təşkil edir
- ✓ malgöndərən bütün gəmini kirayələyir
- düzgün cavab yoxdur
- daşıyıcı bütün gəmini kirayələyir

125. dəniz daşımaları haqqında müqavilə ....

- satıcı yükləri yola salma limanından təyinat limanına göndərməyə cavabdehdir
- ✓ gəmi sahibi yükləri göndərmə limanından təyinat limanına aparmağa cavabdehdir
- gəmi sahibinin broker yükləri göndərmə məntəqəsindən təyinat limanına yola
- salmağa borcludur
- alıcı yükləri yola salma limanından təyinat limanına göndərməyə məcburdur

126. Gəmi sahibinin təmsilçisi necə adlanır

- ✓ yükləmə üzrə broker
- makler
- distribyutor
- düzgün cavab yoxdur
- ekspeditor

127. Malgöndərənin təmsilçisi necə adlanır

- yükləmə üzrə broker
- makler
- distribyutor
- düzgün cavab yoxdur
- ✓ ekspeditor

128. Şturman qəbzləri....

- xəbərdarlıqlardan ibarətdir
- gəmini adı haqqında məlumat var
- ✓ gəminin yükün qəbul edilməsinə hazır olduğunu bildirir
- düzgün cavab yoxdur
- xəbərdarlıqlardan ibarət deyil

129. Gəmi sahibinin yükün limana çatması və yük boşaltması hazır olması barədə məlumatı yükalanə çatdırılmasına cavabdehdir?

- bəli, cavabdehdir
- xeyr, gəmi sahibi yalnız mal göndərəni xəbərdar etməlidir
- xeyr, mal göndərən özü yük alanı gəminin gəlməsi barədə xəbərdar etməlidir
- düzgün cavab yoxdur
- ✓ xeyr, yükalan özü bu barədə maraqlanmalıdır

130. Şturman qəbzi o zaman verilir ki;

- mallar anbara daxil olur
- gəminin təyinat limanına çatdıqdan sonra
- Yüklər yükalanə çatdırılanda
- düzgün cavab yoxdur
- ✓ mallar gəmi bortuna yönəldikdən sonra

131. əgər yük müəyyən edilmiş yerə nəzərdə tutulmuş vaxtdan sonra çatdırılmasa, gəmi

- ✓ sahibinin hüququ var ki:
- qəbuluna icazə versin
- anbara göndərmək
- məhv etmək
- malı qəbul etməsin

132. Şturması qəbzinə aid deyil.

- malların onun sərəncamında olması barədə gəmi sahibinin təsdiqi
- ✓ mallar üzərində mülkiyyəti haqqında sənəd
- konosamenti almaq hüququ barədə sənəd
- düzgün cavab yoxdur
- yük üzərində səlahiyyətinin təsdiqi

133. İnkoterms 2010-dan çıxarılan terminlər

- FSA; FOB; DAF
- SFR; SİP; DES
- ✓ DDU; DAF; DEQ; DES
- FAS; DAF; DES; DEQ
- DDU; SPT;

134. İnkoterms 2010-a əlavə edilən yeni terminlər

- DES,DEQ
- FAS,FOB
- SİF,FOB
- ✓ DAT,DAP

- DDU,DDP

135. İnkoterms terminləri hansı bazis kateqoriyalarına görə qruplaşdırılır

- A,f,C,E
- F,B,A,D
- E,A,B,C
- √ E,F,C,D
- A,B,C,D

136. İnkoterms 2010-nun qüvvəyə mindiyi tarix

- 2010-02-01
- 2011-01-18
- 2003-12-24
- √ 2011-01-01
- 2010-06-10

137. inkoterms 2010-nun D qrupuna aiddir

- √ SFR; SİP; SİF; SPT
- DDU; DAF; DEQ
- DAF; DES; DEQ; DDU; DDP
- FSA; FAS; FQB
- DAT; DAP; DDP

138. Axırncı dəyişikliklər hansı ildə qəbul edilmiş İnkoterms də edilib

- 1990
- 1980
- √ 2010
- 1976
- 2000

139. İnkoterms-in C qrupuna daxil olan terminlər

- DES; DEQ; DDU;DDP
- CPT; CFP; CİF
- √ CFP; CİP; CİF; CPT
- CİP; CİF; CPT
- FAS; CİF; CİP

140. Alıcı:

- O yoxlamanın qiymətlərini ödəmək
- √ Çatdırma dövrünün qurtarmasından məhsulduran riskləri və xərcləri aparmaq üçün
- gömrük rüsumlarını ödəyir və vergilər ixracatı təsvir etdi
- Müqavilənin müddətlərinə (terminlərinə) müvafiq olaraq malları (əmtələri) çatdırmaq üçün
- yüklənmə üçün hazırlığın ekspeditorunu cəld bildirir (qeydə alır)

141. Kim ki əsas şərtləri müəyyən edir?

- √ daşınma xərclərini və ayıları təşkil edən biridir
- alıcı
- tədarükçüsü
- malların (əmtəələrin) yükləmə və boşaltmasında tutulan biridir
- daşıyıcısı (kuryeri)

142. Nəqliyyat şərtləri (vəziyyətlər) asılıdır:

- Nəqliyyatın (nəql etmənin) tipi
- malların (əmtəələrin) təbiəti
- xarici ticarət sazişinin təbiəti
- Beynəlxalq razılaşmaların
- ✓ satıcının və alıcının xarakterləridir (işarələridir)

**143.** Onun daşınmasının təşkilatı üçün çatdırmanın əsas (elementar) şərtlərinin (vəziyyətlərinin) təsiri

- Nəqliyyat şərtləri (vəziyyətlər) özündə saxlayır (daxil edir): Sifariş (qayda) yükü
- ödəniş prosedurası
- hesablaması Perevoznaya idarəsi (lövhəsi, bortu)
- ✓ mallar (əmtəələr) üçün ödəniş
- yükləmə və boşaltmanın müddətləri (terminləri) və şərtləri (vəziyyətləri)

**144.** Çay nəqliyyat növünün çatışmayan cəhətlərinə aiddir

- Hidrotexniki qurğuların tikilməsi vacibliyi
- ✓ çayların yüksək daşıma qabiliyyəti
- su yollarının coğrafi vəziyyətindən asılılığı
- düzgün cavab yoxdur
- Dünyanın əksər çaylarında işin mövsümi olması

**145.** Dənizlə yük daşınması haqqında BMT Konvensiyası neçənci ildə qəbul edilib?

- 1970
- 1990 dekabr
- 1981 sentyabr
- ✓ 1978
- 1963

**146.** Bebout-çarter nədir?

- gəminin heyət üzvləri ilə birlikdə icarəyə götürülməsidir
- ✓ heyətsiz gəminin kirayələnməsidir
- gəmi sahibi gəminin haqq müqabilində digər tərəfə istifadəyə verməsidir.
- ardıcıl reys çarterinin əsas yarım növlərindən biridir
- gəminin bir reys müddətinə kirayələnməsidir

**147.** Trip-çarter nədir?

- gəminin bir neçə ardıcıl reyslə fraktı
- ✓ gəminin bir reys müddətinə kirayələnməsi
- gəmi sahibin gəmini haqq müqabilində digər
- gəmi üzvləri ilə bir yerdə onun kirayələnməsi
- gəminin müəyyən müddətə kirayələnməsi

**148.** Taym-çarter nədir?

- gəminin kirayələnməsi
- nəqliyyat müqaviləsinin bir növüdür
- ✓ gəminin müəyyən müddətə frakt edilməsidir
- gəminin bir reys müddətinə kirayələnməsidir
- yükün bir neçə ardıcıl reys vasitəsi ilə daşınması

**149.** Reys çarteri nədir?

- ✓ gəmini frakt edilməsi
- daşınmanın çarter forması
- gəminin alınması
- gəminin istifadəyə verilməsi

- yüklərin çarter əsasında daşınması

**150.** Çarterin növləri

- reys çarter
- ✓ reys çarteri , taym çarteri
- taym-çarteri
- trip çarteri
- ardıcıl reys çarteri

**151.** Konosament daşımalarının hüququ tənzimlənməsi

- nəqliyyat haqqında qanun
- milli qanunlar və sazişlər
- KOTİF
- beynəlxalq Gəmi Sahibləri Assosiasiyası
- ✓ beynəlxalq nəqliyyat konvensiyaları

**152.** Çarter daşımaları hansı qanunlarla tənzimlənir?

- Beynəlxalq konvensiyalar
- beynəlxalq dəniz təşkilatı
- beynəlxalq dəniz Sığorta İttifaqı
- ✓ milli hüquqi normalar
- nəqliyyat konvensiyaları

**153.** Konosamentlə hansı daşımalar rəsmiləşdirilir?

- çarter daşımaları
- dəniz daşımaları
- inter modal daşımalar
- qeyri-müntəzəm daşımalar
- ✓ müntəzəm daşımalar

**154.** Çarterlə hansı daşımalar həyata keçirilir?

- müntəzəm və sadə daşımalar
- beynəlxalq quru daşımaları
- tramp müqavilələri
- ✓ qeyri-müntəzəm daşımalar
- tranzit və hava daşımaları

**155.** Dəniz nəqliyyatı ilə yük daşımalarının növləri

- çarter daşınması, qaimə ilə daşıma
- beynəlxalq və milli daşımalar
- mürəkkəb və sadə daşımalar
- yük daşımaları, sərnişin daşımaları və baqaj daşımaları
- ✓ çarter və konosament daşıma

**156.** Beynəlxalq dəniz nəqliyyatında daşımaların iri növü mövcuddur:

- ✓ müntəzəm, qeyri-müntəzəm
- mihhi və xarici
- ictimai və xətt gəmiçiliyi
- müntəzəm xətt və müddətli xətt
- müntəzəm, çarter

**157.** Beynəlxalq dəniz nəqliyyatının formaları:

- konosament, qaimə
- √ tramp, xətti gəmiçiliyi
- qeyri-müntəzəm və tramp gəmiçiliyi
- xətti və tranzit gəmiçiliyi
- çarter, konosament

**158.** Beynəlxalq dəniz hüququnun əsas prinsiplərinə aid deyil

- açıq dənizin sərbəstliyi prinsipi
- dəniz resurslarından rəşional istifadə prinsipi
- √ açıq dəniz hərbi əməliyyatların aparılmasının sərbəstliyi prinsipi
- dənizdə elmi tədqiqatların aparılmasının sərbəstliyi prinsipi
- dəniz mühitinin çirklənməsinin qarşısının alınması prinsipi

**159.** Dəniz nəqliyyat növünün çatışmayan cəhətlərinə aiddir...

- aşağı yük tarifləri
- hava şəraitindən az asılı olması
- √ hərəkətlərinin nisbətən az tezliyi
- qeyri-məhdud buraxılış imkanı olması
- böyük yükötürmə qabiliyyəti

**160.** Gəmilər kimi növlərə bölünür

- √ özü hərəkət edə bilənlərə və özü hərəkət edə bilməyənlərə
- düzgün cavab yoxdur
- qoşqusuz və qoşqulu
- birləşdirilmiş və birləşdirilməmiş
- nəhəng və kiçik

**161.** Dəniz nəqliyyat növündə tətbiq olunan İnkoterms şərtləri hansılardır?

- DAT, DAP, DDP, CPT, CİF
- DAT, DAP, FOB, FAS
- CİF, CFR, CİP, DAT
- Exw, FCA, DAT, DAP, DDU
- √ FAS, FOB, CFR, CİF

**162.** D qrupuna daxildir

- CFR, CİP, CİF, CPT
- √ DAT, DAP, DDP
- DAF, DES, DEQ, DDU, DDP
- düzgün cavab yoxdur
- FCA, FAS, FOB

**163.** Alıcı ----- üzrə məsuliyyət daşıyır

- Malların yoxlanılması üzrə xərclərin ödənilməsi
- √ öhdəliyi qəbul etdikdən sonra bütün riskləri və xərci çəkmək
- ixracat zamanı gömrük rüsum və vergilərinin ödənilməsi
- düzgün cavab yoxdur
- malların göndərişə hazır olması barədə ekspeditora vaxtında xəbər vermək

**164.** İnkoterms üçün nəzərdə tutulmuşdur

- malların haqqını kimin ödədiyini öyrənmək
- öhdəliklərin alıcıdan satıcıya keçməsi məntəqəsini müəyyən etmək
- öhdəliklərin alıcıdan daşıyıcıya keçməsi məntəqəsini müəyyən etmək
- yüklərin yenidən yüklənməsi və boşaldılması məntəqəsini müəyyən etmək

✓ öhdəliklərin satıcıdan alıcıya keçməsi məntəqəsini müəyyən etmək

**165.** Dəniz nəqliyyatında istifadə edilən yüklərin təsnifatı

✓ İri həcmli, ədəd ilə

- Hamısı
- Düzgün cavab yoxdur
- iri həcmli yüklər
- Xüsusi qorunmalı

**166.** Xətti paraxod konosamenti qısa olaraq adlanır....

- C.Cco`S bill of Loading
- S.S. bill of Loading
- ✓ S.S. Co`S fill of Loading
- Düzgün cavab yoxdur
- Order bill of Loading

**167.** Konosament üzrə fraxtın ödənilməsini kim həyata keçirir ...

- Satıcı
- ✓ Alıcı
- Yük göndərən
- Düzgün cavab yoxdur
- Gəmi sahibi

**168.** Qarşılıqlı sığorta həyata keçirilir...

- ✓ Gəmi sahiblərinin klub və assosiasiyaları tərəfindən
- Gəmi sahiblərinin xətti konfransları
- Milli sığorta şirkətləri tərəfindən
- Düzgün cavab yoxdur
- London sığorta institutu tərəfindən

**169.** Sığortanın məqsədi...

- Yükalana mülkiyyət hüququ vermək
- ✓ Təsadüfi hadisələrə görə maliyyə itkisinin qabağının alınması
- Yükün zədələnməsinin və ya itkisinin qarşısının alınması
- Düzgün cavab yoxdur
- Yük göndərən maraqlarının qorunması

**170.** Sığorta məbləği malların bəyan edilmiş dəyərinin.... səviyyəsini təşkil edir

- 100 dol
- 120dol
- 115dol
- Düzgün cavab yoxdur
- ✓ 110dol

**171.** Daxili konosamentdə istifadə edilir...

- Dəniz daşımaları haqqında konosament
- Hamburq qaydalar
- Common Law
- Düzgün cavab yoxdur
- ✓ Haaqa-Visbi qaydaları

**172.** Təmiz konosament-bu konosament

- Tələb edənin adına rəsmiləşdirilir
- Düzgün cavab yoxdur
- Xəbərdarlıqları təşkil edir
- √ Xəbərdarlıqları təşkil etmir
- Tələb edənin adına rəsmiləşdirilməyib

**173.** Yük göndərən konosamentə əmrə əsasən sözüntü əlavə edir və yük alanın soy adını göstərir....

- √ Dövriyyə konosamenti
- Bort konosamenti
- Təmiz konosamenti
- Qeyri-dövriyyə konosamenti
- Çarter konosamenti

**174.** Təmiz konosamenti- bu konosament...

- Xəbərdarlıqları təşkil edir
- Tələb edənin adına rəsmiləşdirilir
- Tələb edənin adına rəsmiləşdirilməyib
- Düzgün cavab yoxdur
- √ Xəbərdarlıqları təşkil etmir

**175.** Yaxşı vəziyyətdə qəbul edilmişdir.... gəminin bortuna yüklənmək üçün

- Dövriyyə konosamenti
- Bort konosamenti
- Qeyri-dövriyyə konosamenti
- √ Təmiz konosamenti
- Çarter konosamenti

**176.** Gəmi bortuna yaxşı vəziyyətdə yüklənmişdir

- Dövriyyə konosamenti
- √ Bort konosamenti
- Qeyri-dövriyyə konosamenti
- Təmiz konosamenti
- Çarter konosamenti

**177.** Haaqa-Visbi qaydaları..... əlavədir

- 1972 ildəki dəniz yük daşımaları haqqında qanuna
- Common Law-a
- √ 1971-ci ildəki dəniz yük daşımaları haqqındakı qanuna
- Düzgün cavab yoxdur
- 1924-cü ildəki dəniz yükdaşımaları haqqında qanuna

**178.** Haaqa-Visbi Qaydaları qəbul edilmişdir..

- √ 1921
- 1971
- 1977
- 1978
- 1924

**179.** Dəniz yük daşımaları haqqında qanun qüvvəyə minmişdir..

- 1970
- √ 1971
- 1969
- 1977



- 1972

**180.** Yükalan fraxtı təyinat limanında ödəyir-bu...

- Ölü fraxt
- əks fraxt
- ✓ ödənilməli fraxt
- düzgün cavab yoxdur
- Qabaqcadan ödənişli fraxt

**181.** Hamburq qaydaları qəul edilmişdir...

- 1977
- 1975
- ✓ 1978
- 1924 il
- 1977

**182.** Proporsional fraxt-bu...

- Yükgöndərən əlavə fraxtı, əks fraxt timsalında ödəməyə məcburdur
- Yükgöndərən razılaşdırılmış fraxtı, dəymiş ziyana görə ödəməyə məcburdur
- Yükgöndərən böyük miqdarda fraxtı gəminin bütünlüklə böyük hissəsinin istifadəsi üçün ödəməyə razılaşır
- Düzgün cavab yoxdur
- ✓ Yüklər aralıq limana çatdırılmalıdır

**183.** Ölü fraxt-bu ....

- ✓ Fraxtedən yükü daşınmaya nəzərdə tutulduğundan az miqdarda təqdim edir, buna görə də gəmi sahibi fraxtedən konsepsiyalar alır
- Yükgöndərən əlavə fraxtı ödəməyə məcburdur
- Yüklər aralıq limana çatdırılmalıdır
- Düzgün cavab yoxdur
- Yükgöndərən bütün gəmini yaxud onun bir hissəsinin istifadəsi haqqında yüksək məbləğ ödəməyə razıdır

**184.** Gəmi sahibi əvvəlcədən ödənilmiş fraxtı geri qaytarmaya bil,əgər....

- Gəminin qazancı olmayıb
- Digər səbəblər üzündən mallar istifadə edilmişdir
- ✓ Gəmi təyinat məntəqəsinə çatdıqdan sonra
- Düzgün cavab yoxdur
- Fraxtın avansının ödəniş müddətinə qədər, yüklər istifadə olunmuşdur

**185.** Qabaqcadan ödənilmiş fraxt- bu ...

- Düzgün cavab yoxdur
- ✓ Konosamentin təsdiqlənməsi zamanı ödənilməlidir
- Limanda yükləmə zamanı ödənilməlidir
- Yük aralıq limanına çatdıqda ödənilməlidir
- Yükgöndərən tərəfindən yola salma məntəqəsində ödənilməlidir

**186.** Konosamentə aid deyil...

- Gəmi sahibinin qəbul etdiyi yük barəsində rəsmi qəbz
- Müqavilənin şərtlərini təkrarlamaqla, Memorandum müqaviləsi
- Malpaylayıcı sənəd kimi
- Düzgün cavab yoxdur
- ✓ Malın gəminin göyərtilsinə qəbulu haqqında şəhadətnamə

**187.** Konosament əsasında müqavilələr tənzimlənilir

- Common Law normaları ilə
- Dəniz yük daşımaları haqqında qanunla-1924-cu il
- Konosamentlə
- Düzgün cavab yoxdur
- ✓ Dəniz yük daşımaları haqqında qanunla-1971-ci il

**188.** Gəmi sahibinin məsuliyyəti qurtarır

- Gəmi təyinat limanına çatdıqda
- Mal yükalanın anbarına çatdırıldıqda
- Konosament yükalanı çatdırıldıqda
- Düzgün cavab yoxdur
- ✓ Mal daşıma müqaviləsinin şərtlərinə müvafiq olaraq yükalanı çatdırıldıqda

**189.** İkiqat fraxt....

- ✓ Cərimə
- əvvəlcədən ziyanı hesablamaqla
- alqı-satqı haqqında müqavilə
- düzgün cavab yoxdur
- Gedişə görə haqq

**190.** Konosamentin nüsxələrini kim nəşr edir...

- Yükgöndərən yaxud onun agentı
- ✓ Gəmiçilik kompaniyaları
- Yükalan yaxud onun agentı
- Düzgün cavab yoxdur
- Ekspeditor

**191.** Gəminin fraxt edilməsi haqqında müqavilə tənzimlənir

- Dəniz yükdaşımaları qanunu ilə
- Hamburq qaydaları ilə
- Common Law normaları ilə
- Düzgün cavab yoxdur
- ✓ Haaqa-Visbi qaydaları ilə

**192.** əgər ödəniş akkreditiv üzrə ödənmirsə, o zaman

- ✓ Konosament yükalanı aviapoçta ilə çatdırılır
- O, konosamentin bütün hissələrini banka verir
- Konosamentin bütün hissələri yükgöndərəndə qalır
- Düzgün cavab yoxdur
- O, konosamentin bütün hissələrini müvəkkil banka verir

**193.** əgər konosament müxtəlif hissələri ayrı-ayrı şəxslədirsə gəmi sahibi:

- ✓ Konosamenti birinci təqdim edən şəxsə yükü verir
- Konosamenti təqdim edən hər bir şəxsə
- O yükü yükalanın nümayəndəsinə verir
- Düzgün cavab yoxdur
- Konosamentdə göstərilən, amma onu təqdim etməyənlə yükü təhvil verir

**194.** Konosament neçə nüsxədə buraxılır?

- ✓ 2 və ya 3
- 10 və daha çox
- 4
- Düzgün cavab yoxdur

- 1

**195.** Nəqliyyat müqavilələrinin əsas və müstəqil olub-olmamasına görə növləri

- Çarter, konosament, tramp müqaviləsi
- Beynəlxalq nəqliyyat sazişləri, beynəlxalq konvensiyalar
- Yük daşıma müqaviləsi və beynəlxalq müqavilələr
- √ Yük daşıma müqaviləsi təşkili haqqında, yük daşıma müqaviləsi, yardımçı müqavilələr
- Dövriyyə daşıma sənədi və qeyri-dövriyyə daşıma sənədi

**196.** Beynəlxalq müntəzəm daşımaların əsas yarım növləri

- √ avtomobil, dəniz və hava nəqliyyatı ilə beynəlxalq müntəzəm daşımaları
- qaimə, beynəlxalq müqavilələr və çarter daşımaları
- xətti daşımalar, dairəvi daşımalar və beynəlxalq qonşulararası daşımalar
- tramp daşımaları və xətti daşımalar
- dəniz, dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq müntəzəm daşımalar

**197.** Su nəqliyyatının digər nəqliyyat növlərinə münasibətdə üstünlükləri

- √ maya dəyərinin nisbətən ucuz olması
- gəminin təhlükəsizliyi
- beynəlxalq, daxili və tranzit daşımaların həyata keçirilməsi
- işin mövsümü olması
- quru nəqliyyat növlərinə nisbətən daha az yük götürməsi

**198.** Konosamentlə rəsmiləşdirilən daşımalar

- dəniz, xətti və tramp daşımalarında
- dəniz və hava nəqliyyatında daşımalar
- √ dəniz nəqliyyatı daşımaları
- hava nəqliyyatı daşımaları
- dəmir yolu daşımaları

**199.** DAP bazis şərtində satıcı malı alıcının sərəncamına verməyə məsuldur

- Təyinat limanında gəminin göyärtəsində
- √ alıcının şlkəsində təyinat məntəqəsinə çatmış nəqliyyat vasitəsində
- razılaşdırılmış terminalda
- göndərmə məntəqəsində ekspeditora
- Göndəriş limanında gəminin göyärtəsində

**200.** Praktikada hansı terminlərdən daha çox istifadə edirlər

- DAT və DAP
- Fas və Fob
- Exw və DDP
- √ FOB və CİF
- CİP və CİF

**201.** İnkotermisin terminləri hansı bəziş kateqoriyalarına görə qruplaşdırılır?

- E, A, B, F
- A, F, C, E
- √ E, F, C, D
- A, B, C, D
- F, B, A, D

**202.** Bazis şərtləri müəyyən edir-----

- daşıyıcını
  - √ kim daşınmanı təşkil edir və xərcləri ödəyir
  - alıcını
  - təchizatçını
  - yükləmə və boşaltma ilə kim məşğul olur
- 203.** Dəniz daşınmasının FAS bazis şərti həyata keçirilir
- satıcının riskinə, alıcının isə hesabına
  - daşıyıcının riskinə və onun hesabına
  - satıcının hesabına və onun riskinə
  - √ alıcının hesabı və riskinə
  - alıcının riskinə, satıcının isə hesabına
- 204.** Alıcı daşınma ilə əlaqədar olan bütün xərcləri və riskləri öz üzərinə götürməklə malı satıcının müəssisəsindən təyinat yerinə çatdırmalıdır
- CİF
  - FCA
  - √ EXW
  - FOB
  - CFA
- 205.** İnkoterms -ə hansı yeni terminlər əlavə edilmişdir?
- DES, DEQ
  - FAS, FOB
  - DAF, DAP
  - √ DAT, DAP
  - DDU, DDP
- 206.** İnkoterms -ə sonuncu dəyişikliklər neçənci ildə edilmişdir?
- √ 2010-cu ildə
  - 1976-cı ildə
  - 1980-ci ildə
  - 1990-cı ildə
  - 2000-ci ildə
- 207.** Dəniz daşınmasının CİF bazis şərti həyata keçirilir
- satıcının hesabına və riskinə
  - Düzgün cavab yoxdur
  - alıcının hesabına və riskinə
  - √ alıcının riskinə, satıcının isə hesabına
  - satıcının riskinə, alıcının isə hesabına
- 208.** Hansı termin təciliyə minimal öhdəliklər müəyyən edir.?
- FOB
  - DAT
  - EXW
  - √ DDP
  - CİF
- 209.** Kommersiya terminlərinin sayına neçə şərt daxildir?
- 13
  - 16
  - 8

- 10
- √ 11

210. Hansı termin satıcıya minimal öhdəlik verir?

- DAT
- √ Exw
- DDP
- FOB
- CİF

211. Konvensiyadan kənar qaydalar aşağıdakı hallarda tətbiq olunmur:

- Daxili uçuşlar
- Başqa ölkədə dayanacaq yoxdursa
- Daxili poçt daşımaları
- √ Doğru cavab yoxdur
- Beynəlxalq xarakterli poçt daşımaları

212. Qızıl frankın tərkibi:

- 62,5 mq 900 problu qızıl
- 64,5 mq 900 problu qızıl
- √ 65,5 mq 900 problu qızıl
- Doğru cavab yoxdur
- 63,5 mq 900 problu qızıl

213. Aviadaşıyıcının maksimal məsuliyyəti aşağıdakı kimi məhdudlaşdırılıb:

- 1 kq yük üçün 22 SDR vahidi
- Doğru cavab yoxdur
- 1 kq yük üçün 18 SDR vahidi
- √ 1 kq yük üçün 17 SDR vahidi
- 1 kq yük üçün 25 SDR vahidi

214. Aviadaşımanın maksimal məsuliyyəti aşağıdakı kimi məhdudlaşdırılıb:

- 1 kq yük üçün 300 qızıl frank
- 1 kq yük üçün 200 qızıl frank
- 1 kq yük üçün 150 qızıl frank
- Doğru cavab yoxdur
- √ 1 kq yük üçün 250 qızıl frank

215. Hava nəqliyyatı ilə yük daşıma aşağıdakı sənədlə təminlənir:

- Varşava Konvensiyasının ilkin mətni ilə
- Konvensiya kənarı qaydalarla
- Qvadalaxara Razılaşması ilə
- √ Doğru cavab yoxdur
- Yenidən baxılmış Konvensiya ilə

216. Monreal protokolu nə zaman imzalanmışdır?

- 1955
- 1929
- 1961
- Doğru cavab yoxdur
- √ 1975

217. Qvadalaxara konvensiyası nə zaman imzalanmışdır?

- 1955
- √ 1961
- 1929
- Doğru cavab yoxdur
- 1975

218. Haaqa Protokolu nə zaman imzalanmışdır?

- √ 1955
- 1961
- 1932
- Doğru cavab yoxdur
- 1971

219. Beynəlxalq hava daşımalarına aid konvensiya harada və nə zaman imzalanmışdır?

- London, 1929
- √ Varşava, 1929
- Cenevrə, 1935
- Doğru cavab yoxdur
- Haaqa, 1975

220. Beynəlxalq hava daşımaları, hava nəqliyyatı ilə yüklərin aşağıdakı məntəqələr arasında təşkil olunmasıdır:

- √ İki fərqi ölkədə yerləşən
- İki fərqli şəhərdə yerləşən
- Bir neçə şəhərdə yerləşən
- Doğru cavab yoxdur
- Bir ölkədə yerləşən

221. Xidmət səviyyəsinə görə sərnişin tariflərinin növləri

- √ iqtisadi səviyyə və I sinif səviyyəsi
- sərnişinlərin marağı əsasında
- ölkələr üzrə tariflər
- beynəlxalq sərnişin aviatarifləri
- sərnişin və baqaju tarifləri

222. Çarterlə rəsmiləşdirilən beynəlxalq daşımalar həyata keçirilir

- tranzit daşımalarda
- √ hava və dəniz nəqliyyatında
- dəmir yolu və avtomobil yolu
- hava, xətti gəmiçilikdə və tranzit daşımalarda
- qonşu dövlətlərarası daşımalarda

223. Daimi olmayan aviadaşımaların növləri

- standart və xüsusi daşımalar
- bağlı çarter, efiniti və blok-çarter daşımaları
- sərnişin, yük, baqaj daşımaları
- √ əlavə, xüsusi və çarter uçuşları
- normal, güzəştli və çarter daşımaları

224. Daşıma sənədinin formasına görə beynəlxalq daşımaların növləri

- ART; AST; və blok çarter
- √ Qaimə, konosament, çarter
- Qaimə, çarter, beynəlxalq dairəvi daşıma

- Çarter, tramp gəmiçiliyi sənədi və qaimə
  - Tarif cədvəllər
- 225.** Rəsmi beynəlxalq aviatariflər hansı kitabçalarda nəşr olunur
- Nəqliyyat konvensiyası
  - ✓ ART və AST
  - İTA
  - Beynəlxalq hava nəqliyyatı assosiasiyası
  - Brüssel konvensiyası
- 226.** Beynəlxalq hava daşımalarını tənzimlənməyən beynəlxalq normativ hüquqi aktların məcmusu hansı orqandır?
- BMAT
  - Qvadalaraxara Konvensiyası
  - ✓ Varşava Sistemi
  - Çikaqo Konvensiyası
  - BHNA
- 227.** Beynəlxalq aviasiya tariflərinə aid deyil?
- sərnişin tarifləri
  - baqaj tarifləri
  - ✓ uçuş məsafəsinə görə tərəflər
  - xidmət səviyyəsinə görə tariflər
  - yük tarifləri
- 228.** Fraxtın hesablanması meyarı nəyə əsaslanır?
- ✓ hava gəmisindən saatla istifadə
  - fraxtedənin sosial mövqeyindən
  - fraxtedənin qoyduğu girova əsasən
  - yükün növünə əsasən
  - hava gəmisinin növünə əsasən
- 229.** Aviaçarter müqaviləsinin növləri
- heyətlə uzaq məsafəyə uçuş
  - ✓ heyətsiz hava gəmisinin fraxtetmə müqaviləsi və heyətlə birlikdə hava gəmisinin fraxtetmə müqaviləsi
  - xüsusi müqavilə və aviaçarter müqaviləsi təhlükəli
  - təhlükəli yüklərin daşınması üçün fraxt və yalnız sərnişinlərin daşınması üçün fraxt müqaviləsi
  - heyətsiz gəminin uzun müddətə və ya günlük fraxtetmə müqaviləsi
- 230.** Müntəzəm hava reysləri cədvəlinə hansı şərtlər aid deyil
- ✓ hava gəmisinin kirayəsi
  - uçuş vaxtı
  - təyinat yerinə çatma vaxtı
  - hava gəmisinin tipi
  - aralıq dayanacaq məntəqələri
- 231.** Çikaqo Konvensiyası hansı hava uçuşlarına şamil edilir?
- hərbi hava gəmilərinə
  - polis hava gəmilərinə
  - ✓ mülki hava gəmilərinə
  - gömrük xidmətləri hava gəmilərinə
  - sərhəd hava gəmilərinə
- 232.** Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası neçənci ildə yaradılmışdır?

- √ 1945
- 1936
- 1940
- 1951
- 1947

233. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İKAO) nə zaman yaradılmışdır?

- 1966
- 1940
- 1971
- 1946
- √ 1947

234. Beynəlxalq sərnişin daşımalarında nəqliyyatın hansı növündən daha çox istifadə olunur?

- çay nəqliyyatı
- √ hava nəqliyyatı
- dəmir yol nəqliyyatı
- dəniz nəqliyyatı
- avtomobil nəqliyyatı

235. Hava nəqliyyatında orta daşıma sürəti saatda nəqədədir?

- √ 400 km
- 200 km
- 500 km
- 550 km
- 300 km

236. Hava nəqliyyatında əsas yeri hansı daşımalar tutur?

- poçt göndərişləri
- tez xarab olan mallar
- yük daşımaları
- )tranzit malları
- √ sərnişin daşımaları

237. Hava nəqliyyat növünün üstünlüklərinə aiddir

- yüksək yük tarifləri
- hava şəraitindən asılı olması
- ölçü və çəki məhdudiyəti
- yerüstü xidmətlərdən asılılığı
- √ daha aşağı sığorta xərcləri və sadə qablaşdırma

238. Varşava Konvensiyasının yenidən baxılmış redaksiyası ilə tənzimlənən uçuşlarda, nəqliyyat sənədi aşağıdakıdır:

- Hava nəqliyyatı sənədi
- Qaimə
- √ Aviaqaimə
- Doğru cavab yoxdur
- Konosament

239. Varşava Konvensiyasının ilkin mətni ilə tənzimlənən uçuşlarda, nəqliyyat sənədi aşağıdakıdır:

- Qaimə
- Konosament
- √ Aviaqaimə



- Doğru cavab yoxdur
  - Hava nəqliyyatı sənədi
- 240.** Yük göndərəninin haqqı yoxdur:
- Malın çatdırılmasına qədər mala sərəncam etmək
  - Malın yüklənməsi barədə məlumat almaq
  - Bütün cavablar doğrudur
  - ✓ Doğru cavab yoxdur
  - Öz adından hüquqlarını təmin etmək
- 241.** Aviadaşımalarda qızıl franklar, SDR ilə hansı qanun əsasında əvəz edilmişdir?
- 1932 aviadaşımalar haqqında qanun
  - 1979 avia və avtodaşımalar haqqında qanun
  - ✓ 1961 aviadaşımalar haqqında qanun
  - Doğru cavab yoxdur
  - 1931 aviadaşımalar haqqında qanun
- 242.** SDR-in tətbiq edildiyi rejim necə adlanır?
- Varşava Konvensiyasının ilkin mətni
  - ✓ Konvensiyadan kənar rejim
  - Bütün rejimlər
  - Doğru cavab yoxdur
  - Varşava Konvensiyasının yenidən baxılmış redaksiyası
- 243.** Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA) harada və nə zaman təsis edilmişdir
- Cenevrə, 1946
  - ✓ Havana, 1945
  - Monreal, 1950
  - Moskva, 1946
  - Paris, 1947
- 244.** İATA-nın qərargahı harada yerləşir?
- Cenevrə
  - Havana
  - ✓ Monreal
  - Moskva
  - Paris
- 245.** Aviadaşıyıcının məsuliyyətdən azad olunması aşağıdakı halda nəzərdə tutulmamışdır:
- Zərər yükgöndərəninin təqsiri ucbatından baş vermişdir
  - Zərər, daşıyıcının aldığı bütün tədbirlərə baxmayaraq baş vermişdir
  - Zərəri aradan qaldırmaq üçün tədbirlər görmək mümkün deyildi
  - ✓ Zərər daşıyıcının təqsiri ucbatından baş vermişdir
  - Zərər alıcının təqsiri ucbatından baş vermişdir
- 246.** Yükün zərər görməsi halında, daşıyıcıya iddialar aşağıda göstərilən müddətdən keç olmayaraq təqdim edilməlidir:
- Alıcıya təslim edildikdən sonra 15 gün
  - ✓ Alıcıya təslim edildikdən sonra 14 gün
  - Doğru cavab yoxdur
  - Daşıyıcı aldıqdan sonra 14 gün
  - Daşıyıcı aldıqdan sonra 15 gün
- 247.** Yükün çatdırılmasında gecikmə olduğu halda, daşıyıcıya iddialar aşağıda göstərilən müddətdən keç olmayaraq təqdim edilməlidir:

- ✓ Alıcıya təslim edildikdən sonra 21 gün
- Alıcıya təslim edildikdən sonra 14 gün
- Daşıyıcı aldıqdan sonra 14 gün
- Doğru cavab yoxdur[yeni cavab]
- Daşıyıcı aldıqdan sonra 21 gün

248. Yükün itirilməsi halında, daşıyıcıya iddialar aşağıda göstərilən müddətdən keç olmayaraq təqdim edilməlidir:

- Təyyarə təyinat məntəqəsinə çatdıqdan sonra 14 gün
- Yükün təyinat məntəqəsinə göndərilməsindən sonra 120 gün
- ✓ Təyyarə təyinat məntəqəsinə çatdıqdan sonra 120 gün
- Doğru cavab yoxdur
- Yükün təyinat məntəqəsinə göndərilməsindən sonra 21 gün

249. İddia ərizəsi, hava gəmisinin təyinat məntəqəsinə gəldiyi gündən eibarən hansı müddətlə məhdudlaşdırılır?

- ✓ 2
- 4
- 2,5
- 3,5
- 3

250. İATA üzvləri beynəlxalq yükdaşımalarda hansı yük sənədini tətbiq edirlər?

- Hava nəqliyyatı sənədlərinin vahid blankı
- Konosamentin vahid blankı
- Vahid müqavilə şərtləri
- Doğru cavab yoxdur
- ✓ Aviaqaimənin vahid blankı

251. İATA şərtlərinə görə, daşıyıcının məsuliyyəti, itən, zərər görəni, və ya çatdırılmasında gecikmə olan yükün hər 1 kq üçün neçə dollarla məhdudlaşdırılmışdır?

- 17
- 25
- 30
- 18
- ✓ 20

252. KOTİF üzrə yükün çatdırılma müddəti ötürüldüyü halda, yük sahibi pretenziyanı yükü aldığı andan sonrakı neçə gün ərzində təqdim etməlidir

- ✓ 60 gün
- 30 gün
- 45 gün
- 50 gün
- 90 gün

253. Beynəlxalq dəmiryolu əlaqələri üzrə Hökumətlərarası təşkilat(OTİF) neçənci ildə yaradılıb

- ✓ 1985-ci ildə
- 1980-cı ildə
- 1950-ci ildə
- 1970-ci ildə
- 1895-ci ildə

254. A və B əlavələri Beynəlxalq dəmiryol daşımaları haqqında Bern Konvensiyasına(KOTİF) neçənci ildə əlavə edilib

- 1980

- 1926
- 1950
- 1954
- √ 1966

255. Beynəlxalq dəmiryolu ilə sərnişin və baqaj daşımaları haqqında Konvensiya neçənci ildə qəbul edilmişdir

- √ 1923-cü ildə
- 1925-ci ildə
- 1890-cı ildə
- 1900-cü ildə
- 1915-ci ildə

256. Bern Beynəlxalq dəmiryolu ilə yük daşımalar haqqında Konvensiya...qəbul edilmişdir

- 1901-ci ildə
- Düzgün cavab yoxdur
- 1895-ci ildə
- √ 1890-cı ildə
- 1923-cü ildə

257. Dəmiryol daşımaları ... km artıq məsafəyə səmərəlidir

- 400 km
- Düzgün cavab yoxdur
- 600 km
- √ 500 km
- 300 km

258. Sərhəd dəmiryolu stansiyasında yükləməklə daşımağa aid deyil

- Düzgün cavab yoxdur
- √ Yük sərhəd dəmiryolu stansiyasında bohaldılmır
- Daxili hüquq normaları ilə tənzimlənir
- Yük boşaldılmaqla yenidən yüklənir
- Yük sərhəd dəmiryolu stansiyasında boşaldılır

259. Sərhəd dəmiryol stansiyasında yükün verilmə qaydasından asılı olaraq daşımanın növləri

- Yükləməklə daşıma, növbə ilə daşıma
- Nəqliyyat vasitəsini dəyişməklə, yükvürmasız daşıma
- √ Yükvürmasız daşıma yükləməklə daşıma
- Yenidən yükləməklə daşıma
- Düzgün cavab yoxdur

260. Beynəlxalq dəmiryol daşımalarının bir və ya bir neçə nəqliyyat sənədi ilə həyata keçirilməsinə görə növləri:

- Birbaşa daşıma
- Tranzit daşıma
- Dolayı daşıma, birbaşa daşıma
- √ Birbaşa olmayan birbaşa daşıma
- Qarışıq tranzit daşıma

261. Beynəlxalq dəmiryol daşımalarında birbaşa olmayan daşımağa aid deyil

- √ Bir daşıma müqaviləsi bağlanır
- Düzgün cavab yoxdur
- Milli qaydalar əsasında həyata keçirilir
- Həyata keçirilən daşıma həmin dövlətin nəqliyyat sənədi ilə rəsmiləşdirilir
- İki daşıma müqaviləsi bağlanır

262. Beynəlxalq dəmiryol daşımalarında birbaşa olmayan daşımaya aiddir

- √ İki daşıma müqaviləsi bağlanır
- Düzgün cavab yoxdur
- Bir neçə daşıyıcı tərəfindən yerinə yetirilir
- Vahid daşıma sənədi ilə rəsmiləşdirilir
- Bir daşıma müqaviləsi bağlanır

263. Beynəlxalq dəmiryol daşımalarında birbaşa daşımaya aid deyil

- Bir daşıma müqaviləsi bağlanır
- Düzgün cavab yoxdur
- √ İki daşıma müqaviləsi bağlanır
- Bir neçə daşıyıcı tərəfindən yerinə yetirilir
- Vahid daşıma sənədi ilə rəsmiləşdirilir

264. Beynəlxalq dəmiryol nəqliyyatında birbaşa daşımaya aiddir

- Bir daşıma müqaviləsi bağlanır
- √ Bütün cavablar doğrudur
- Vahid daşıma sənədi ilə rəsmiləşdirilir
- Bir neçə daşıyıcı tərəfindən yerinə yetirilir
- Eyni müqavilə şərtləri əsasında həyata keçirilir

265. Tranzit daşıma...

- √ Bir və ya bir neçə dövlətin ərazisi ilə 3 dövlətə daşınma
- Düzgün cavab yoxdur
- İki dövlət arasında daşıma
- Qonşu iki dövlət arasında daşıma
- Sərhədyanı dövlətlər arasında daşıma

266. Qonşu xarici dövlətlərin ərazisində başa çatmasına görə beynəlxalq dəmiryol daşımaları növə bölünür

- √ Tranzit, qonşu daşıma
- Tranzit, beynəlxalq daşıma
- Qonşu daşıma, qarışıq daşıma
- Düzgün cavab yoxdur
- Bir-başa, qarışıq daşıma

267. Beynəlxalq dəmiryol daşımalarının növləri

- Yükləmə, sərnişin, baqaj
- Düzgün cavab yoxdur
- Sistem daşıma, yükləmə, sərnişin, baqaj
- Yükləmə, sərnişin, vaqon daşıma
- √ Baqaj, yükləmə, sərnişin, yükləmə

268. Beynəlxalq dəmiryol daşımalarında yükləmə yükəndərən tərəfindən həyata keçirilir

- Xırda daşıma zamanı
- √ Vaqonla daşıma zamanı
- Düzgün cavab yoxdur
- Qarışıq daşıma zamanı
- Birbaşa daşınma zamanı

269. Beynəlxalq dəmiryollarında yükləmə daşıyıcı tərəfindən həyata keçirilir

- √ Xırda daşıma zamanı

- Düzgün cavab yoxdur
- Tranzit daşıma zamanı
- Yüklərin marşrutla daşınması zamanı
- Vaqonla daşıma zamanı

270. Beynəlxalq dəmiryollarında xırda daşıma zamanı yük təyinat yerinə.... çatdırılır

- √ Uzun müddətə
- Düzgün cavab yoxdur
- Müqavilə ilə razılaşmaqla
- 20 gün ərzində
- Qısa müddətə

271. Vaqonlarla daşıma zamanı yük ..... çatdırılır

- Uzun müddətə
- Düzgün cavab yoxdur
- Dolayı yolla
- Aralıq müddətə
- √ Qısa müddətə

272. Beynəlxalq dəmiryol daşınması əsasən .... Rəsmiləşdirilir

- Müqavilə
- Konosament
- √ Beynəlxalq qaimə
- Heç bir cavab düzgün deyil
- Çarter

273. Beynəlxalq dəmiryol nəqliyyatının xüsusi daşıma növünə aiddir

- Paravozlarla daşıma
- Düzgün cavab yoxdur
- Təhlükəli yüklərin daşınması
- √ Vaqonlarla daşıma
- Aralıq daşıma

274. Beynəlxalq dəmiryol nəqliyyatının xüsusi daşıma növünə aiddir

- √ Yüklərin marşrutla daşınması
- Qaimə ilə daşıma
- Taralarla daşıma
- Düzgün cavab yoxdur
- Növbəli daşıma

275. Beynəlxalq dəmiryol nəqliyyatının xüsusi daşıma növünə aiddir

- √ Xırda daşıma
- İcazəli daşıma
- Müqavilə ilə daşıma
- Heç bir cavab düzgün deyil
- Qaimə ilə daşıma

276. Beynəlxalq dəmiryol daşınmalarını tənzimləyir

- BYD kitabçası
- FIATA

- BANİ
- Düzgün cavab yoxdur
- ✓ KOTİF

277. Beynəlxalq dəmiryol daşımalarının tənzimlənməsinə aiddir

- BYDM
- ✓ KOTİF
- ABADA
- BADMK
- DOPOQ

278. Beynəlxalq dəmiryol daşımalarının tənzimlənməsinə aid deyil

- KOTİF
- BYK
- ✓ FİFA
- BSK
- OTİF

279. Beynəlxalq dəmiryol daşımalarını..... tənzimləmir

- Beynəlxalq müqavilələr
- milli qanunvericilik
- ✓ BANİ
- KOTİF
- Hüquqi adətlər

280. Dəmiryollarının beynəlxalq yükdaşımaları...tənzimlənilir

- Beynəlxalq Konvensiyalar və KOTİF
- Milli adətlər və beynəlxalq müqavilələr
- KOTİF və BYK
- ✓ Beynəlxalq müqavilələr, hüquqi adətlər və milli qanunvericilik
- Beynəlxalq sazişlər və milli qanunvericilik

281. Beynəlxalq dəmiryol daşımaları ..... tənzimlənilir

- beynəlxalq müqavilələr, beynəlxalq hüquqi adətlər
- hüquqi adətlər,daxili qanunvericilik
- hüquqi adətlər və konvensiyalar
- beynəlxalq sazişlər və konvensiyalar
- ✓ beynəlxalq müqavilələr, beynəlxalq hüquqi adətlər və milli qanunvericilik

282. KOTİF- tələblərinə görə yük tarasız təqdim edildikdə dəmir yolu məcburdur

- yükü daşıma üçün qəbul etməlidir
- ✓ yükü qəbul etməkdən imtina etməlidir
- cərimə tətbiq etməlidir
- düzgün cavab yoxdur
- özü tara ilə qəbul etməlidir

283. MPK- dəmir yolu ilə hansı daşımaları tənzimləyir

- yük
- baqaj
- turist
- canlıları
- ✓ sərnəşin

284. MQK – dəmir yolu ilə hansı daşımaları tənzimləyir

- səmnişin
- turist
- ✓ yük
- canlıları
- baqaj

285. KOTİF qaydalarına görə çatdırma müddəti...

- birbaşa və qarışıq
- birbaşa və birbaşa –qarışıq
- böyük sürətlə və kiçik sürətlə
- ✓ ümumi və xüsusi
- qarışıq və kombinə edilmiş

286. Vurulan zərəərə görə dəmir yolu...ödəyir

- 200 dollar
- 500 frank
- 20 dollar
- 100 manat
- ✓ iki qat daşıma haqqı

287. Dəmiryolunda yükdaşımalara iddia müddəti..

- iki il
- 21 gün
- ✓ bir il
- düzgün cavab yoxdur
- 3 ay

288. Dəmir yolu daşımalarda yük gecikdirilməsinə iddialar irəli sürülür...

- ✓ yük alınan andan iki ay ərzində
- yük alınan andan üç ay ərzində
- yükləmə stansiyasına çatdırılan andan iki ay ərzində
- düzgün cavab yoxdur
- yük göndərilən andan üç ay ərzində

289. Böyük sürətli yüklərin çatdırılma müddəti

- sutkada 500 km
- sutkada 300km
- ✓ sutkada 400 km
- düzgün cavab yoxdur
- sutkada 600 km

290. Kiçik sürətli yüklər üçün çatdırılma müddəti..

- sutkada 500 km
- ✓ sutkada 300 km
- sutkada 200 km
- sutkada 400 km
- sutkada 600 km

291. Təhlükəli yüklərin daşınması üzrə Kodeks yaradılmışdır

- “İnterkonterner” oksioner cəmiyyəti tərəfindən

- √ EKOSOS qərarı ilə nəqliyyat və əlaqələr üzrə Komissiya və təhlükəli yüklərin daşınması üzrə ekspertlər Komitəsi çərçivəsində
  - İnsan həyatının dənizdə qorunması üzrə Komfrans
  - düzgün cavab yoxdur
  - BMT AİK qərarı ilə nəqliyyat və əlaqələr üzrə komissiyə həmçinin təhlükəli yüklərin daşınması üzrə ekspertlər Komitəsi çərçivəsində yaradılmışdır
- 292.** Təhlükəli yüklərin gəmilərdə daşınması haqqında beynəlxalq qayda neçənci ildə qəbul edilmişdir
- 1966
  - 1959
  - 1965
  - 1967
  - √ 1960
- 293.** BYD kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları gömrük konvensiyası .... çərçivəsində hazırlanıb
- √ BMT AİB
  - düzgün cavab yoxdur
  - FIATA
  - YUNKTAD
  - EKOSOS
- 294.** Karnet TİK vasitələrinin
- avtomobil vasitələrinin idxal və ixrac ilə bağlı beynəlxalq gömrük sənədidir
  - dəmiryol daşımalarında gömrük sənədidir
  - nəqliyyatın təhlükəsizliyi haqqında beynəlxalq deklorasiya
  - düzgün cavab yoxdur
  - √ avtomobil daşımalarında yükə aid olan gömrük sənədidir
- 295.** Karnet de paccaj-bu...
- √ avtomobil vasitələrinin idxal və ixrac ilə bağlı beynəlxalq gömrük sənədidir
  - dəmiryol daşımalarında gömrük sənədidir
  - nəqliyyatın təhlükəsizliyi haqqında beynəlxalq deklorasiya
  - düzgün cavab yoxdur
  - avtomobil daşımalarında yükə aid olan gömrük sənədidir
- 296.** TİF deklorasiyası- bu
- avtomobil vasitələrinin idxal və ixrac ilə bağlı beynəlxalq gömrük sənədidir
  - √ dəmiryol daşımalarında gömrük sənədidir
  - nəqliyyatın təhlükəsizliyi haqqında beynəlxalq deklorasiya
  - düzgün cavab yoxdur
  - avtomobil daşımalarında yükə aid olan gömrük sənədidir
- 297.** Yüklərin dəmiryolu ilə daşımaları, hansı halda bir birbaşa daşıma olur
- bir ölkədə bir daşıma sənədi ilə
  - Azərbaycanda bir daşıma sənədi ilə
  - √ İki və daha artıq ölkədə bir daşıma sənədi ilə
  - düzgün cavab yoxdur
  - Rusiyada bir daşıma sənədi ilə
- 298.** Dəmiryolu daşımaları bölünür
- birbaşa və qarışıq
  - qarışıq və kombinə edilmiş



- birbaşa və kombinəedilmiş
- düzgün cavab yoxdur
- ✓ birbaşa və birbaşa-qarışıq

**299.** Birbaşa dəmiryolu daşımalarından iştirak edir

- düzgün cavab yoxdur
- avtomobil yollarından başqa nəqliyyat digər növləri
- dəmir yolları
- ✓ dəmir yollarından başqa, nəqliyyatın digər növləri
- avtomobil yolları

**300.** Birbaşa qarışıq dəmiryolu daşımalarında iştirak edir

- avtomobil yolları
- dəmir yolu
- ✓ dəmir yolundan başqa nəqliyyatın digər növləri
- düzgün cavab yoxdur
- avtomobil yollarından başqa digər nəqliyyat növləri

**301.** Birbaşa dəmiryolu xətləri .... olur

- qarışıq kombinə edilmiş
- açıq və bağlı
- ✓ yüklənmiş və yüklənməmiş
- düzgün cavab yoxdur
- qeyri-müntəzəm

**302.** Dəmiryol daşımalarından baölanmış müqavilə qüvvəyə minir....

- yük təyinat məntəqəsinə çatdıqdan sonar
- ✓ stansiya tərəfindən yükün qaimə ilə birlikdə qəbulundan sonar
- yüklərin dəmiryol vaqonlarına yüklənməsi anından
- düzgün cavab yoxdur
- malların yüklənməyə qəbulundan sonar

**303.** KOTİF fəaliyyətə başlamışdır

- 1980
- ✓ 1985
- 1986
- 1990
- 1982

**304.** KOTİF-in A bölməsi ..... daşımalarının şərtlərini müəyyən edir

- ✓ sərnişin
- baqaj
- canlıları
- düzgün cavab yoxdur
- yük

**305.** KOTİF-in B bölməsi daşımalarının şərtlərini müəyyən edir

- sərnişin
- baqaj
- düzgün cavab yoxdur
- canlıları
- ✓ yük

**306.** MPK-nın vahid qaydaları hansı daşımalara aiddir

- müəyyən avtomobil yollarına
- √ müəyyən dəmiryolu xətlərilə
- bəzi avtomobil yolları ilə
- düzgün cavab yoxdur
- bütün dəmiryolu xətləri ilə

**307.** Dəmir yolu daşımalarının hüquqi tənzimlənməsi-

- BSK
- √ KOTİF
- Nəqliyyat haqqında qanun
- ABADA
- BYK

**308.** Nəqliyyat əməliyyatının obyektinə görə beynəlxalq dəmir yolu daşımalarının təsnifatı

- √ Yük, sərnişin daşınması, yük baqaj daşımaları
- Daxili və xarici daşıma
- Yükləməklə daşıma, yük vurmasız daşıma
- Yenidən göndərilməklə yük daşıma, beynəlxalq dövlətlərarası daşıma
- Tranzit yük daşınması, birbaşa daşıma və birbaşa olmayan daşıma

**309.** -KOTİF (beynəlxalq dəmir yol daşımaları haqqında Bern Konvensiyası)-ə üzv olmayan ölkələr.

- √ SSRİ tərkibinə daxil olan müttəfiq respublikalar
- Hindistan
- Şimali Afrika
- Yaxın və Orta Şərq ölkələri
- Avropa ölkələri

**310.** KOTİF (beynəlxalq dəmir yol daşımaları haqqında Bern Konvensiyası) Konvensiyası nə zaman qüvvəyə minmişdir

- 1965
- 1954
- √ 1985
- 1980
- 1972

**311.** Dəmiryol nəqliyyat vasitələrinin üstünlüklərinə aiddir...

- yüklərin qalaq şəklində olması
- yüklərin möhkəm şəkildə qablaşdırılması
- √ müxtəlif yüklərin ən geniş çeşiddə daşınması
- yolda tərkibin yenidən formalaşdırılmasıvacibliyi
- oğurluq üçün əlverişli şəraitin olması

**312.** Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (BANİ) baş ştabı harada yerləşir...

- √ Cenevrə
- Moskva
- Varşava
- Paris
- Monreal

**313.** Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (BANİ) yaradılıb....

- √ 1948
- 1950

- 1945
- 1946
- 1949

**314.** Konvensiyaya əsasən yükün qismən itdiyi, zədələndiyi və ya təyinat yerinə gec çatdırıldığı hallarda iddia müddəti hesablanır....

- Tərəflərin razılığı ilə müəyyən edilmiş çatdırılma müddətindən 30 gün sonra
- Daşıyıcının yükü qəbul etdiyi müddətdən 60 gün sonra
- Müqavilə bağlandıqdan 30 gün sonra
- Düzgün cavab yoxdur
- ✓ Çatdırılma günündən

**315.** KDPQ-görə avtodaşımalarda iddia müddəti ...il müəyyən edilir

- Düzgün cavab yoxdur
- ✓ 1 il
- 3 ilə qədər
- 2 ilə qədər
- 11 il

**316.** Yükün təyinat yerinə gec çatdırıldığı hallarda yükalan daşıyıcıya yazılı pritenziya verməlidir ki, bunun üçün ...günlük müddət müəyyən edilir

- 21 gün
- ✓ 7 gün
- 9 gün
- 6 gün
- 20 gün

**317.** əgər yükün itirilməsi və zədələnməsi aşkar halda məlum olmazsa, onda yük alan...gündən gec olmayaraq bu barədə daşıyıcıya yazılı surətdə bildiriş verməlidir

- 21 gün
- ✓ 7 gün
- 8 gün
- 6 gün
- 20 gün

**318.** Avtodaşıyıcı yükün hamısı yaxud müəyyən hissəsinin itirilməsinə görə kompensasiya verilməlidir

- Brutto çəkisinin hər itirilən kq üçün – 8,03SDR
- Netto çəkisinin hər itirilən kq üçün – 8,23 SDR
- ✓ Brutto çəkisinin hər itirilən kq üçün - 8,33 SDR
- Düzgün cavab yoxdur
- Brutto çəkisinin hər itirilən kq üçün – 8,13 sdr

**319.** Avtomobil daşımalarında yük itmiş hesab olunur...müddətə çatdırılmırsa

- Razılaşdırılmış müddətdən 60 gün keçərsə
- Razılaşdırılmış müddətdən 20 gün keçərsə
- Düzgün cavab yoxdur
- ✓ Razılaşdırılmış müddətdən 30 gün keçərsə
- Razılaşdırılmış müddətdən 40 gün keçərsə

**320.** Avtomobil daşınmasında yük itmiş hesab edilir, əgər o...müddətində çatdırılmırsa

- ✓ Razılaşdırılmış müddətdə yükü daşımaq üçün qəbul edildikdən sonrakı 60 gün ərzində
- Yükün daşımaq üçün qəbulundan 30 gün keçərsə
- Yükün daşınmaq üçün qəbulundan 20 gün keçərsə
- Düzgün cavab yoxdur

- Yükün daşımaq üçün qəbulundan 40 gün sonra

**321.** Daşıyıcı məsuliyyətdən azad edilir

- Əgər ziyan avtonəqliyyat vasitəsinin nasazlığı üzündən baş verərsə
- Əgər daşıma xüsusi avadanlıqlarla(soyuqdan, istidən və s.) təchiz edilmiş nəqliyyat vasitəsilə daşınarsa
- Əgər ziyan daşıyıcının səhvi üzündən baş veribsə
- Düzgün cavab yoxdur
- ✓ Açıq yük maşınlarının istifadəsi yük qaiməsinə əsasən razılaşıdırılır

**322.** Daşıyıcı məsuliyyətdən azad edilmir, əgər aşağıdakı hallar baş verərsə

- Daşıyıcının düzgün olmayan hərəkəti üzündən
- Malların spesifik daşınması zamanı
- Elə bir şərait yaranır ki, Daşıyıcı ziyandan qaça bilmir
- ✓ Nəqliyyat vasitəsinin nasazlığı üzündən və sürücünün ehtiyatsızlığına görə
- Daşıyıcının səhlənkarlığı üzündən

**323.** Daşıyıcı məsuliyyətdən azad edilir

- Malın bütövlükdə itkisi
- Malın qəbulunda çatdırılmaya qədər olan dövrdəki ziyana görə
- Çatdırmanın gecikdirilməsi
- ✓ Daşıyıcıdan asılı olmayan səbəblər üzündən baş verən qəza zamanı
- Malın müəyyən hissəsinin itirilməsi

**324.** Hansı sənəd yükpaylayıcı sənəd sayılır

- ✓ Konosament
- Avtomobil nəqliyyatı sənədi
- Avtomobil nəqliyyatı qaiməsi
- Düzgün cavab yoxdur
- Aviaqaimə

**325.** əgər müxtəlif adda mallar, partiyalara bölünərək müxtəlif nəqliyyat vasitələrində daşınarsa daşıyıcı əlavə qaimə tələb edə bilməz

- Hər nəqliyyat vasitəsinə görə
- Hər partiya mal növünə görə
- Hər mal vahidinə görə
- ✓ Hər daşıyıcıya görə
- Hər mal növünə görə

**326.** Qaimələr necə paylaşdırılır

- 1-ci və 2-ci nüsxələr yükəgöndərənə, 3-cü nüsxə isə daşıyıcıda qalır
- 1-ci və 3-cü nüsxələr daşıyıcıda qalır, 2-ci nüsxə isə yükə əlavə edilir
- ✓ 1-ci nüsxə yükəgöndərəndə olur, 2-ci nüsxə yükə əlavə edilir, 3-cü nüsxə daşıyıcıda qalır
- Düzgün cavab yoxdur
- 1-ci nüsxə yükə əlavə olunur, 2-ci nüsxə daşıyıcıda qalır, 3-cü nüsxə yükəgöndərənə verilir

**327.** Qaiməni Kim təsdiqləyir

- Yükəgöndərən
- ✓ Daşıyıcı və yükəgöndərən
- Yükalan və daşıyıcı
- Yükəgöndərən və yükalan
- Daşıyıcı

**328.** Qaimə... Nüsxədə verilir

- 2
- 4
- 5
- Düzgün cavab yoxdur
- ✓ 3

**329.** Avtomobil nəqliyyatı ilə yüklərin daşınması üçün daşıma sənədi hansıdır

- Konosament
- Faktura
- ✓ Qaimə
- Düzgün cavab yoxdur
- Nəqliyyat sənədi

**330.** Yüklərin çatdırılması zamanı onların itirilməsi, zədələnməsi yaxud vaxtında çatdırılmması riski aid deyil

- birinci daşıyıcı
- hadisə baş verən zaman itkini müəyyənləşdirən daşıyıcı
- ✓ mal sahibi ilə müqaviləyə əsasən daşımanı həyata keçirən ekspeditor
- eyni zamanda bir neçə daşıyıcı ilə
- axıncı daşıyıcı

**331.** əgər avtonəqliyyat daşınması bir müqavilə ilə tənzimlənsə, bir neçə daşıyıcı ilə həyata keçirilərsə

- birinci daşıyıcı bütün əməliyyat üzrə daşınmanın məsuliyyətini daşıyır
- axıncı daşıyıcı məsuliyyət daşıyır
- əsas daşıyıcı məsuliyyət daşıyır
- ✓ əməliyyatı həyata keçirən bütün daşıyıcılar məsuliyyət daşıyır
- ikinci daşıyıcı bütün əməliyyat üzrə daşınmanın məsuliyyətini daşıyır

**332.** KDPQ tətbiq edilmir:

- əgər yükün daşınması və çatdırılması müqaviləyə əsasən ayrı-ayrı dövlətlərdə yerləşərsə konvensiyanın üzv olan dövlət
- ✓ mebel daşımalarına
- dövlət müəssisələri ilə daşınması yüklərə
- düzgün cavab yoxdur
- əgər yükün daşınması və çatdırılması müqaviləyə əsasən ayrı-ayrı dövlətlərdə yerləşərsə, bu halda hər iki ölkə Konvensiyanın üzvü olmalıdır

**333.** KDPQ – istifadə olunur

- beynəlxalq poçt daşımaları haqqında konvensiyada
- öülərin daşınmasına
- mebellərin daşınması
- düzgün cavab yoxdur
- ✓ əgər yükün daşınması və çatdırılması ayrı-ayrı ölkələrdə yerləşərsə, Konvensiyaya üzv olan ölkə əsas götürülür

**334.** Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları haqqında Konvensiya qüvvəyə minmişdir

- 1956 il
- 1965 il
- 1976 il
- 1950 il
- ✓ 1967 il

**335.** Beynəlxalq avtomobil nəqliyyatı ilə yük daşımaları haqqında Konvensiya neçənci ildə qəbul edilmişdir

- 1956 il Bern
- 1957 Varşava
- ✓ 1956 il Cenevre

- 1958 il Varşava
- 1957 il Cenevre

336. Avtomobil nəqliyyatı ilə yüklərin beynəlxalq daşılması hansı Konvensiya ilə tənzimlənir

- KPDQ
- ✓ KDPQ
- QKPD
- GMR
- KQDP

337. ABADA qeyri kommertiya təşkilatı kimi neçənci ildə yaradılmışdır

- 1990
- 2008
- 2001
- ✓ 1993
- 1995

338. Qaimə ilə rəsmiləşdirilən beynəlxalq daşımalar

- ✓ Dəmir yolu, avtomobil və hava nəqliyyatı
- Yüklər, dəniz və qeyri-müntəzəm daşımalar
- Tranzit, hava və dəniz daşımaları
- Dövriyyə daşıma sənədi və qeyri-dövriyyə daşıma sənədi
- Dəniz, hava və dövlətlərarası daşıma

339. Beynəlxalq avtomobil daşımalarında tranzit icazə nədir?

- ikitərəfli icazə
- ✓ Nəqliyyat vasitəsinə nə yükləmə ölkəsi, nə də yüklərin boşaltma ölkəsi olmayan dövlətin ərazisindən keçməyə hüquq verən sənəd
- Saziş iştirakçısı olan digər dövlətin ərazisində yerləşən məntəqə və 3-cü dövlətin ərazisində yerləşən məntəqə arasındakı daşıma
- qeyri-müntəzəm, müntəzəm və məkik daşıma
- universal icazə c) tranzit icazə

340. Sərnişin daşımaları neçə yerə bölünür?

- tranzit daşıma və universal daşıma
- tramp daşıma, müntəzəm daşıma
- ✓ qeyri-müntəzəm, müntəzəm və məkik daşıma
- müntəzəm və məkik daşıma
- müntəzəm, qeyri-müntəzəm daşıma

341. Hansı Konvensiya Beynəlxalq avtomobil daşımaları zamanı gömrük prosedurunun tənzimləyir?

- BYD kitabçası
- dövlətlərarası ikitərəfli sazişlər
- ✓ Cenevrə Konvensiyası
- Tez korlanan qida məhsullarının beynəlxalq daşılması və bu daşımalar üçün istifadə olunan xüsusi nəqliyyat vasitələri haqqında Saziş (TDS)
- Yol hərəkəti haqqında beynəlxalq Paris Konvensiyası

342. Qaimənin nüsxələri neçə paylaşıdırılır

- yükəndərən, daşıyıcı və gömrük məntəqəsinə
- mal sahibinə, yükəndərən və yükəparan
- yükdaşıyıcısına və gömrük idarəsinə
- yüksahibi və yükdaşıyan
- ✓ yükəndərən, yükə əlavə edilir, daşıyıcıda qalır

343. Qaimə neçə nüsxədə tərtib edilir?

- 2
- √ 3
- 1
- 6
- 4

344. Byenəlxalq yük daşınması müqaviləsi hansıdır?

- yol hərəkəti lisenziyası
- fraktetmə
- hesab faktura
- √ qaimə
- ticarət müqaviləsi

345. Beynəlxalq yük daşınması müqaviləsi hansı sənədlə rəsmiləşdirilir:

- √ daşıma sənədi
- hesab-faktura
- nəqliyyat sənədi
- təhvil-təslim sənədi
- konosament

346. Beynəlxalq yük daşınması müqaviləsində iştirak etməyən tərəf?

- yükdaşıyan
- daşıyıcı
- √ yükalan
- yükgöndərən
- nəqliyyat sahibi

347. Beynəlxalq yük daşınması müqaviləsinin tərəfləri

- daşıyıcı və mal sahibi
- daşıyıcı və yükalan
- yükgöndərən , yükalan
- daşıyıcı , yükgöndərən və yükalan
- √ daşıyıcı və yükgöndərən

348. Beynəlxalq avtomobil yük daşımalarında tramp daşımalarına aid deyil?

- müxtəlif marşrutlarla heyata keçirilir
- eyni nəqliyyat vasitə ilə daşınır
- √ dəqiq müəyyənləşdirilmiş marşrutlar üzrə həyata keçirilir
- avtomobillərlə daşınan yüklərin əsas kütləsinin bu daşımaların payına düşür
- yük sahibi ilə razılaşdırılmış müddət ərzində çatdırılır

349. Beynəlxalq avtomobil yük daşımaları öz xüsusiyyəti və xarakterinə görə nəçə kateqoriyaya bölünür:

- √ 2
- 4
- 5
- 6
- 3

350. Aşağıdakılardan hansı beynəlxalq avtomobil nəqliyyatı sahəsində əsas sənəddir?

- yol hərəkəti haqqında konvensiya
- beynəlxalq avtomagistrallar haqqında Avropa Sazişi

- √ beynəlxalq yük daşınması müqaviləsi (BYDM)
- beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi
- konteynerlərə dair Gömrük Konvensiyası

**351.** Beynəlxalq avtonəqliyyat prosesi iştirakçılara aid deyil

- daçıyıcı
- yüksəlan
- sənişin
- √ baqaj sahibi
- yükğöndərən

**352.** Avtomobil nəqliyyat növünün çatışmayan cəhətlərinə aiddir

- Səfərbər olunma qabiliyyəti
- √ yol şəbəkəsindən asılı olması
- Müasir çatdırma üsullarının təkili imkanları
- Yüklərin mühafizəsi
- Təcillik

**353.** Təhlükəli yüklərin gəmiçilikdə daşınması haqqında bəx qaydalar .... ildə qəbul edilmişdir

- 1966 il
- 1959 il
- 1965 il
- 1967 il
- √ 1960 il

**354.** İnterkonteyner aksioner cəmiyyəti bəx daşımaları həyata keçirir..

- dəniz nəqliyyatı vasitələri üçün
- √ dəmir yolu nəqliyyatında
- avtomobil nəqliyyatı
- düzgün cavab yoxdur
- hava nəqliyyatı dairəsində

**355.** İnterkonteyner aksioner cəmiyyəti yaradılıb..

- 1962 il
- 1968il
- 1970 il
- düzgün cavab yoxdur
- √ 1967 il

**356.** Bəx dəmir yolu ilə konteyner daşımaları həyata keçirilir..

- Qərbi Avropa xətti konteyner şirkətləri ilə
- √ Amerika xətti konteyner şirkətləri ilə
- MSAT ilə
- düzgün cavab yoxdur
- “İnterkonteyner”lə

**357.** Bəx dəniz daşımaları həyata keçirilir...

- Avropa xətti konteyner şirkətləri, Rusiya gəmiçilik şirkətləri
- √ Amerika xətti konteyner şirkətləri, Yaponiya gəmiçilik kompaniyası
- MSAT
- düzgün cavab yoxdur
- “İnterkonteyner”



- 358.** MPOQ hansı təşkilatdır
- təhlükəli yüklərin daxili su yolları b\X daşınması haqqında Avropa Sazişi
  - təhlükəli yüklərin quru yollarla b\X haqqında Avropa Sazişi
  - √ təhlükəli yüklərin nəqliyyatın bütün növləri ilə, həmçinin dəmir yolu ilə b\X daşınması haqqında Avropa Sazişi
  - düzgün cavab yoxdur
  - təhlükəli yüklərin dəniz daşınması haqqında B\X Kodeks

**359.** Konteuner daşımaları dedikdə ....başa düşülür

- avtomobil-dəniz daşımaları
- dəmiryolu-hava
- √ dəmiryolu-avtomobil daşımaları
- düzgün cavab yoxdur
- avtomobil-avia daşımaları

**360.** MULTİDOS- bu sənəd

- FİATA, qarışıq daşımalarda ekspeditorların istifadəsi üçün nəzərdə tutulmuşdur
- düzgün cavab yoxdur
- BİMKO tərəfindən hazırlanaraq operatorlar tərəfindən qarışıq daşımalarda istifadə olunur
- √ YUNKTAD tərəfindən hazırlanaraq, qqqqqqqq
- yükün ekspeditor tərəfindən qəbulunun rəsmi təsdiqi

**361.** SOMBİDOS- bu sənəd

- √ BİMKO tərəfindən hazırlanaraq, operatorlar tərəfindən qarışıq daşımalarda istifadə olunur
- FİATA qarışıq daşımalarda ekspeditorların istifadəsi üçün nəzərdə tutulmuşdur
- ekspeditorun yükün qəbulu haqqında rəsmi təsdiqidir
- düzgün cavab yoxdur
- YUNKTAD tərəfindən hazırlanaraq, QQQQQQQ

**362.** İNTERFRİQO- bu

- tez xarab olan ərzaqların b\X daşımaları haqqında sazişdir
- √ tez xarab olan yüklərin daşınması üzrə b\X dəmiryolu cəmiyyətidir
- tez xarab olan ərzaqların daşınması üzrə ekspertlər qrupudur
- düzgün cavab yoxdur
- tez xarab olan ərzaqların daşınması haqqında b\X təşkilatdır

**363.** TRANSFRİQORUT-AVROPA-bu

- tez xarab olan ərzaq məhsullarının b\X daşınması haqqında sazişdir
- tez xarab olan yüklərin daşınması haqqında b\X dəmiryolu cəmiyyəti
- tez xarab olan ərzaqların daşınması üzrə ekspertlər qrupudur
- düzgün cavab yoxdur
- √ tez xarab olan ərzaqların daşınması haqqında b\X təşkilatdır

**364.** SPS-hansı təşkilatdır

- √ tez xarab olan ərzaq məhsullarının b\X daşınması haqqında Saziş
- tez xarab olan yüklərin daşınması haqqında b\X dəmiryolu cəmiyyəti
- tez xarab olan ərzaqların daşınması üzrə ekspertlər qrupu
- düzgün cavab yoxdur
- tez xarab olan ərzaqların daşınması haqqında b\X təşkilat

**365.** FBL- bu sənəd...

- BİMKO tərəfindən hazırlanaraq qarışıq yük daşıyan operatorlar tərəfindən istifadə olunur
- √ FİATA qarışıq yükdaşıma ekspeditorlarının istifadəsi üçün nəzərdə tutulmuşdur

- ekspeditorlardan malın rəsmi qəbulunun təsdiqi
- düzgün cavab yoxdur
- BMT-nin qarışıq yükdaşımalar haqqında Konvensiyasını həyata keçirmək üçün YUNKTAD tərəfindən yaradılan sənəddir

**366.** SOMBİDOS və FBL sənədləri bir-birindən nə ilə fərqlənir..

- SOMBİDOS yükəndərənlərin maraqlarını FBL-ə nisbətən daha yüksək səviyyədə əks etdirir
- √ FBL yükəndərənlərin maraqlarını SOMBİDOS-a nisbətən daha yüksək səviyyədə əks etdirir
- FBL yükəndərənlərin maraqlarını SOMBİDOS-a nisbətən daha yüksək səviyyədə əks etdirir
- düzgün cavab yoxdur
- SOMBİDOS yükəndərənlərin maraqlarını FBL –ə nisbətən daha yüksək səviyyədə əks etdirir

**367.** Konteyner – nəqliyyat avadanlığı olub, əsasən istifadə edilir..

- tez xarab olan malların daşınmasında
- √ nəqliyyatın bir və ya daha çox növləri ilə yükdaşımaları asanlaşdırır
- təhlükəli yüklərin daşınmasını asanlaşdırır
- düzgün cavab yoxdur
- b'x aləmdə fiziki və hüquqi şəxsləri birləşdirir

**368.** Konteynerlərə dair Gömrük Konvensiyası qəbul edilib..

- 1971 il
- 1970-il
- 1969-il
- düzgün cavab yoxdur
- √ 1972-il

**369.** Təhlükəsiz konteynerlər üzrə b'x konvensiya qüvvəyə minmişdir

- √ 1977-il
- 1975-il
- 1978-il
- 1979-il
- 1976-il

**370.** FİATA-nın həqiqi üzvləri ola bilər..

- √ şəxsi ekspeditor firmaları, gömrük brokerləri
- AİB üzvləri
- qeydiyyatda olduğu ölkədə ekspeditor fəaliyyətini həyata keçirən milli ekspeditor assosiasiyası
- düzgün cavab yoxdur
- MDB üzv dövlətləri

**371.** FİATA-nın həqiqi üzvləri ola bilər..

- √ qeydiyyatda olduğu ölkədə ekspeditor fəaliyyətini həyata keçirən milli ekspeditor assosiasiyası
- MDB üzv dövlətləri
- AİB üzv dövlətləri
- düzgün cavab yoxdur
- gömrük brokeri

**372.** B'x Ekspeditor Assosiasiyası Federasiyasının (FİATA) əsasnaməsinə əsasən iki kateqoriya üzvlər nəzərdə tutulub..

- daimi və daimi olmayan
- əsas və əlavə üzvlər
- əsas və müşahidəçi üzvlər
- düzgün cavab yoxdur
- √ həqiqi və assosiasiya üzvləri

373. Qarışıq daşımlar həyata keçirilir..

- dəmiryolu nəqliyyatı ilə
- bir nəqliyyat növü ilə
- bir nəqliyövündən digərinə yükləməklə
- ✓ yükəndərəninin anbarından – yükəlanın anbarına
- düzgün cavab yoxdur

374. B\ x qarışıq daşımlar haqqında Konvensiya qəbul olunub....

- 1884-ildə parisdə
- ✓ 1980 ildə Cenevredə
- 1985-ildə madriddə
- 1922-ildə Berndə
- 1902 ildə Moskvada

375. Qarışıq daşımalarda əsas sənəd..

- konosament
- nəqliyyat qaiməsi
- ✓ birbaşa konosament
- düzgün cavab yoxdur
- avtomobil qaiməsi

376. Kombinə edilmiş daşımalara aiddir...

- ✓ birbaşa və qarışıq daşımlar
- kombinə edilmiş və qarışıq daşımlar
- bağlı və açıq daşımlar
- düzgün cavab uoxdur
- ümumi və spesifik daşımlar

377. B\ x Ekspeditor Assosasiyası Federasiyasının (FİATA) məqsədi

- yükəlanın maraqlarının b\ x səviyyədə qorunması
- ✓ ekspeditorların maraqlarının b\ x aləmdə qorunması
- yükdaşımların b\ x aləmdə maraqlarının qorunması
- düzgün cavab yoxdur
- b\ x aləmdə yükəndərəninin maraqlarının qorunması

378. B\ x Ekspeditor Assosasiyaları Federasiyası(FİATA) neçənci ildə yaradılıb

- 1925-ildə Parisdə
- 1928-ildə Londonda
- ✓ 1926-ildə Vyanada
- 1930-ildə Berndə
- 1927- ildə Madriddə

379. Multimodal daşımalara aid deyil

- bir daşıma sənədi əsasında həyata keçirilir
- operator tərəfindən bir neçə nəqliyyat növünün iştirakı ilə yerinə yetirilir
- b\ x qarışıq daşımalara aiddir
- iki dövlət arasında həyata keçirilir
- ✓ konosamentlə rəsmiləşdirilir

380. İntermlodal daşımaya aid deyil

- iki dövlət arasında həyata keçirilir
- ✓ ayrı-ayrı nəqliyyat vasitələrinin sənədləri əsasında həyata keçirilir

- vahid daşıma sənədi əsasında rəsmiləşdirilir
- bir neçə nəqliyyat növü ilə həyata keçirilir
- yükçöndərmə və təyinat yeri iki müxtəlif ölkədə yerləşməlidir

**381.** Birbaşa qarışıq daşımada iştirak edir...

- iki və daha çox nəqliyyat vasitəsi
- yalnız konteynerlərlə daşınma
- bir dövlətdə olan müxtəlif daşımalar
- ✓ nəqliyyatın iki müxtəlif növü iştirak edir
- nəqliyyatın eyni növləri

**382.** B\خالq qarışıq daşımamı qarışıq daşımadan fərqi..

- yükçöndərmənin daşıma prosesinə məsuliyyəti
- konkret nəqliyyat növündən istifadə
- yükün konteynerlərlə daşınması
- müxtəlif ölkələrin iştirakı şərt deyil
- ✓ daşınmanın iki dövlət arasında həyata keçirilməsi

**383.** Unimodal daşımaya aiddir....

- qarışıq daşımalar
- qarışıq daşıma müqaviləsi əsasında həyata keçirilməsi
- ✓ nəqliyyatın bir növü tərəfindən həyata keçirilməsi
- yükün xüsusi qablarda daşınması
- ən azı iki növ nəqliyyatın iştirakı

**384.** Qarışıq daşımalarda nəqliyyat infrastrukturunu müəssisəsinin iştirakı vacibdir..

- yükə nəzarət üçün
- yükün xüsusi qablarda daşınmasına nəzarət üçün
- ✓ daşıyıcıların fəaliyyətini bir-birilə əlaqələndirmək üçün
- yükün daşınmasını nəzarətdə saxlamaq üçün
- təyinat yerinə çatdırılması üçün

**385.** B\خالq intermodal daşımaların xüsusi prinsiplərinə aiddir..

- ✓ daşıma prosesinin operator tərəfindən həyata keçirilməsi
- ancaq b\خالq müqavilələrlə tənzimlənməsi
- daşıma prosesində nəqliyyat vasitəsinin vahidliyi prinsipi
- yükün sərhad stansiyasına qədər daşınması
- daşıyıcının nəqliyət dövründə məsuliyyətinin operatora verilməsi

**386.** B\خالq qarışıq daşımaların həyata keçirilməsi prosesinə aidiyyəti olmayan tərəf

- daşıma əlaqələri ilə bağlı dövlətlər
- operator
- yükçöndərmə
- ✓ istehsalçı
- yükalan

**387.** B\خالq qarışıq daşımaların həyata keçirilməsi prosesində iştirak etmir..

- ✓ istehsalçı
- yükalan
- operator
- daşıma əlaqələri ilə bağlı dövlətlər
- yükçöndərmə

**388.** İntermodal daşımaların nəqliyyat prosesi üçün vacib olan əsas prinsipi

- ölkələr arasında iqtisadi münasibətlərin genişlənməsi
- nəqliyyat vasitələrinin avtomatlaşdırılması
- daşımaların mexanikləşdirilməsi
- daşımanın vaxtında həyata keçirilməsi
- ✓ qapıdan-qapıya daşımaq prinsipi

**389.** Daşınmanın həyata keçirilməməsinə görə mülki-hüquqi məsuliyyət kimin üzərinə düşür

- yük sahibinin üzərinə
- ✓ qarışıq daşıma operatorunun üzərinə
- nəqliyyat vasitəsinin naszlığı üzündən
- daşınan yükün formasından
- gömrük sərəhəd məntəqələrinin

**390.** B\خالق qarışıq daşımaya aid deyil

- iki dövlət arasında həyata keçirilir
- ✓ unimodal daşımalar
- intermodal daşımalar
- düzgün cavab yoxdur
- vahid daşıma sənədi əsasında operator tərəfindən həyata keçirilir

**391.** B\خالق qarışıq daşımanı qarışıq daşımadan fərqləndirən cəhət

- ✓ daşınmanın iki dövlət arasında həyata keçirilməsi
- iki qonşu dövlət arasında həyata keçirilməsi
- yükün xüsusi qablarda daşınması
- müxtəlif daşıma vasitələrindən istifadə edilməsi
- iki və daha çox nəqliyyat növündən istifadə edilir

**392.** B\خالق qarışıq daşımanı qarışıq daşımadan fərqləndirən cəhət

- iki və daha çox nəqliyyat növündən istifadə olunur
- nəqliyyat infrastrukturunu müəssisəsinin iştirakı ilə həyata keçirilir
- yük ardıcıl surətdə müəyyən nəqliyyat növünün daşıyıcısından digər nəqliyyat növü daşıyıcısına verilir
- ən azı iki nəqliyyat növünün iştirakı
- ✓ daşıma prosesinin operator tərəfindən təşkil olunması

**393.** B\خالق qarışıq daşımaların hüquqi tənzimlənməsi

- ✓ b\خالق müqavilələr və milli qanunvericilik
- “B\خالق qarışıq yükdaşımaları haqqında” BMT Konvensiyası
- Bern Konvensiyası
- nəqliyyat haqqında qanun
- b\خالق müqavilə və sazişlər

**394.** B\خالق intermodal daşımaların xüsusi prinsiplərinə aid deyil

- daşıma prosesinin operator tərəfindən həyata keçirilməsi
- yükün təyinat yerinə vaxtında çatdırılması
- bütün nəqlətmə prosesi dövründə operatorun məsuliyyət daşması
- ✓ daşıma prosesinin tək nəqliyyat növü ilə həyata keçirilməsi
- yüklərin qapıdan-qapıya çatdırılması

**395.** İntermodal daşımaların spesifik hüquqi tənzimləmə predmetinə aiddir..

- iqtisadi münasibətlər
- hüquqi münasibətlər

- milli adətlər
- ✓ dövlətlərarası münasibətlər
- nəqliyyat münasibətləri

**396.** B/xalq qarışıq daşımaların əmələ gəlmə tarixi

- XX əsrin axırları
- XIX əsrin əvvəlləri
- ✓ XX əsrin əvvəlləri
- XXI əsrin əvvəlləri
- 1999 il

**397.** B/Xalq qarışıq daşımaların digər daşıma növlərindən fərqi

- ✓ qarışıq daşıma operatoru tərəfindən vahid daşıma sənədi Əsasında daşıma prosesinin təşkili
- vahid nəqliyyat sənədi əsasında
- bir nəqliyyat növündən istifadə edilməklə həyata keçirilən daşıma
- qonşu dövlətlər arasında həyata keçirilən daşıma növüdür
- hər bir nəqliyyat vasitəsi operatoru tərəfindən ayrı-ayrı mallar üçün daşıma sənədlərinin verilməsi ilə həyata keçirilir

**398.** B/xalq qarışıq daşımalarında ...

- iki və daha çox nəqliyyat vasitəsindən istifadə edilir
- bir nəqliyyat sənədi ilə yükdaşımalarını həyata keçirir
- ayrı-ayrı daşıma sənədi əsasında yük və sərnişin daşımalarını həyata keçirir
- müxtəlif ölkələr arasında həyata keçirilən multimodal daşımalarlardır
- ✓ yük və sərnişin daşımaları zamanı iki və daha artıq nəqliyyat növündən istifadə edilir

**399.** Beynəlxalq daşımaların əmələ gəlmə səbəbi

- Elm və texnikanın inkişafı
- Mədəni əməkdaşlığın əmələ gəlməsi
- Daxili daşımaların inkişafı
- İki və daha artıq ölkənin ərazisində həyata keçirilir
- ✓ Xarici iqtisadi ticarət

**400.** Boru kəməri nəqliyyatının növləri

- maye halında mal ixracı kəməri
- neft, qaz və su kəməri
- ✓ neft və qaz kəməri
- qaz kəməri, elektrik kəməri
- neft, qaz, sistem daşımaları

**401.** Boru kəməri nəqliyyatının üstünlükləri

- ✓ yükləri tez və böyük həcmdə ötürmək imkanı
- texniki xidmətin tələblərinə riayət olunmaması
- müvafiq infrastrukturunun yaradılmasının qiymətə bəla olması
- korroziya uğraması
- yollarda tıxaclar

**402.** Magistral boru kəmərinin texniki xarakteristikasına aiddir...

- daşınmaz əmlak növünə
- ✓ daşınar əmlak növünə
- yüksək təhlükə mənbəyinə
- yüksək standartlara
- qeyri-universal nəqliyyat növünə

403. Magistral boru kəmərinin istismarı tələb edir....
- daşınmaz əmlak növünə aidiyyəti
  - boru kəməri sisteminin əsas hissələrinin inşası
  - əsaslı təmir işləri
  - ✓ texnoloji rejimə ciddi riayət edilməsi
  - cari təmir işlərinin həyata keçirilməsi
404. boru kəməri nəqliyyatının üstün cəhətlərinə aid deyil
- ✓ müxtəlif malların daşınması
  - məhsulun nəqlənmə prosesinin mexanikləşdirilməsi
  - hava şəraitindən asılı olmaması
  - məhsulun nəql edilməsində fasilələrin olmaması
  - maya dəyərinin aşağı olması
405. Boru kəməri nəqliyyatının üstünlüyü
- birtərəfli nəqliyyat
  - maya dəyərinin çox olması
  - iqlim şəraitindən asılı olması
  - ✓ məhsulun nəql edilmə prosesinin yüksək avtomatlaşdırma dərəcəsi
  - müxtəlif tipli məhsulların nəql edilməsi
406. Boru kəməri nəqliyyatında çatışmayan cəhətlər...
- ✓ texniki xidmətlərin tələblərinə riayət olunmaması
  - tullantı qazlar
  - daşıma zamanı səs
  - yollarda tıxaclar
  - ətraf mühütə zərəri
407. Boru kəməri nəqliyyatının üstün cəhətlərinə aiddir
- yollarda tıxacların az olması
  - ətraf mühütə zərərli təsirinə qarşısının alınması
  - ✓ məhsulların tez və böyük həcmdə ötürülməsi
  - layihələndirmə işlərinin tez və ucuz başa gəlməsi
  - maya dəyərinin dəyişkən olması
408. Boru kəməri nəqliyyatının xüsusiyyətlərinə daxil deyil
- boru kəməri nəqliyyatında daşıma vasitələrindən istifadə olunmur
  - iqlim şəraitindən asılı deyildir
  - idarə olunma rejimi sadədir
  - boru kəmərinin istismarı sadədir
  - ✓ boru kəməri nəqliyyatında daşıma vasitələrindən istifadə olunur
409. Magistral boru kəməri nəqliyyatı hansı kateqoriyaya aiddir?
- ✓ yüksək təhlükə mənbəyi
  - texnoloji rejimə riayət edilməsi
  - müxtəlif yüklərin daşınması
  - iqlimdən asılı olması kateqoriyası
  - universal daşıma kateqoriyasına
410. AR-da magistral boru kəməri sahəsində münasibətlər .. tənzimlənir?
- B\X qanunlar
  - ✓ AR-nın müvafiq qanunvericiliyi ilə

- Nəqliyyat haqqında qanun
- Milli Məclisin qərarları ilə
- milli adətlər

**411.** Magistral nəqliyyata hansı nəqliyyat vasitələri aiddir?

- universal nəqliyyat
- qeyri-universal nəqliyyat
- ümumi istifadədə olmayan nəqliyyat
- boru kəməri, dəniz, hava, dəmir yolu, avtomobil və su nəqliyyatı
- ✓ ümumi istifadədə olan nəqliyyat

**412.** Qeyri-universal nəqliyyat növünə aiddir:

- dəmir yolu nəqliyyatı
- hava nəqliyyatı
- avtomobil nəqliyyatı
- ✓ boru kəməri nəqliyyatı
- dəniz nəqliyyatı

**413.** İxtisaslaşmış nəqliyyat növünə aiddir

- ✓ boru kəməri nəqliyyatı
- hava nəqliyyatı
- çay nəqliyyatı
- su nəqliyyatı
- dəniz nəqliyyatı

**414.** Universal nəqliyyat növünə daxil deyil:

- dəmir yolu nəqliyyatı
- ✓ boru kəməri nəqliyyatı
- avtomobil nəqliyyatı
- hava nəqliyyatı
- su nəqliyyatı

**415.** Ümumi istifadədə olan nəqliyyat növlərinə aiddir

- dəmir yolu, dəniz, avtomobil yolu nəqliyyatı
- dəniz, dəmir yolu, hava, su, avtomobil və boru kəməri nəqliyyatı
- ✓ dəniz, dəmir yolu, avtomobil, su, hava və boru kəməri nəqliyyatı
- quru nəqliyyatı, su nəqliyyatı və hava nəqliyyatı
- dəniz, hava və boru kəməri nəqliyyatı

**416.** İşçi funksiyası baxımından nəqliyyat neçə növə bölünür:

- 3
- ✓ 2
- bir növü var
- 5
- 4

**417.** Təsərrüfat fəaliyyəti baxımından nəqliyyat vasitələri neçə yerə bölünür?

- ✓ 2
- 5
- 7
- 6
- 3



418. b\X boru kəmər nəqliyyatının yaranma səbəbi
- boru kəməri ilə nəqlətmənin təhlükəsizliyi
  - su, neft və karbohidrogen məhsullarının boru kəməri ilə nəql edilməsi
  - universal nəqliyyat vasitəsi olması
  - daha ucuz başa gəlməsi
  - ✓ neft və qaz ehtiyatlarının bir ölkədən digərinə nəql olunması
419. B\X boru kəmər nəqliyyatının hüququ mənbəyi:
- beynəlxalq sazişlər və milli adətlər
  - ✓ b\X müqavilələr və milli qanunvericilik
  - “Energetika Partiyası Müqaviləsi”
  - b\X saziş və müqavilələr
  - beynəlxalq müqavilələr və nəqliyyat qanunu
420. B\X boru kəmər nəqliyyat hüququnun sahəvi prinsiplərinə daxil deyil
- dövlətin boru kəmər nəqliyyat kommunikasiya xətlərinin ona məxsus olan hissəsinə suverenliyi
  - b\X hüquqi prinsiplərə uyğun olaraq həyata keçirilməsi
  - qarşılıqlı faydalı əməkdaşlıq
  - ✓ enerji daşıyıcılarının daxili qiymətinin artması
  - dövlətin bütün nəqlətmə fəaliyyətinə görə b\X məsuliyyət
421. Beynəlxalq boru kəmər nəqliyyat hüququnun spesifik hüquqi tənzimləmə predmetinə aid deyil:
- ✓ ticarət, tarif və nəqliyyat
  - dövlətlərarası münasibətlər
  - ekoloji təhlükəsizliyin təmin olunması
  - texniki etibarlılığın təmin olunması
  - boru kəmərlərinə və nəql edilən məhsullara sahiblik
422. B\X boru kəmər nəqliyyat hüququnun subyektlərinə aiddir:
- ✓ dövlətlər
  - istehsalat və kommərsiya fəaliyyətinin dövlət tənzimlənməsi
  - magistral boru kəmərləri
  - boru kəmərlərinə və nəql edilən məhsullara sahiblik
  - magistral boru kəmərlərinin tiki ntisi və və istismarı zamanı təbii ehtiyatlardan istifadə qaydaları
423. B\X boru kəmər nəqliyyat – hüquq münasibətlərinin obyektinə aiddir
- Magistral boru kəməri nəqliyyatının sahibləri və ya belə nəqliyyatı qanuni əsaslarla idarə edən şəxslər
  - Boru kəmərlərinə və nəql edilən məhsullara sahiblik
  - Magistral neft kəmərlərinin təhlükəsiz fəaliyyət göstərməsini həyata keçirən şəxslər
  - ✓ magistral boru kəməri nəqliyyat sistemi
  - Magistral boru kəmər nəqliyyat sisteminin operatorları
424. Beynəlxalq boru kəmər nəqliyyat hüquq subinstitutu bölmələrinə aiddir:
- Beynəlxalq boru kəməri nəqliyyatı ilə neft və qaz məhsullarının nəqlətmə hüququ
  - B\X boru kəmər nəqliyyatı ilə su, neft və qaz məhsullarının nəqlətmə hüququ
  - ✓ B\X boru kəməri nəqliyyatı ilə neft, qaz və neft məhsullarının nəqlətmə hüququ
  - b\X boru kəmər nəqliyyatı ilə neft, qaz və karbohidrogen qazların nəqlətmə hüququ.
  - b\X boru kəmər nəqliyyatı ilə neft və karbohidrogen məhsullarının nəqlətmə hüququ
425. ABADA neçənci ildən Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının(BANİ) üzvüdür
- 2000
  - ✓ 1993

- 1989
- 1998
- 2002

426. ABADA neçənci ildə ictimai birlik statusunda dövlət qeydiyyatından keçmişdir

- 2001
- √ 2002
- 1999
- 1995
- 2000

427. ABADA ictimai qeyri-kommersiya təşkilatı ... yaradılmışdır

- 1995
- 1988
- 1996
- √ 1993
- 1992

428. Beynəlxalq avtomobil daşımalarında məkik daşıma dedikdə .... başa düşülür

- Qeyri-müntəzəm daşıma
- Tranzit daşıma
- √ Sərnişinlərin müəyyən dövlətə və oradan geriyə daşınması
- Doğru cavab yoxdur
- Müntəzəm daşıma

429. Beynəlxalq avtomobil daşımalarında qeyri-müntəzəm daşıma dedikdə .... başa düşülür

- Məkik daşıma
- √ Əvvəlcədən müəyyən edilməmiş cədvəl əsasında həyata keçirilən sərnişin daşınması
- Doğru cavab yoxdur
- Əvvəlcədən müəyyən edilməmiş cədvəl əsasında daşıma
- Tranzit daşıma

430. Beynəlxalq avtomobil daşımalarında müntəzəm daşıma dedikdə ... başadüşülür

- Əvvəlcədən müəyyən edilməmiş cədvəl əsasında daşıma
- √ Əvvəlcədən müəyyən edilmiş hərəkət cədvəli əsasında həyata keçirilən daşıma
- Məkik daşıma
- Heç bir cavab doğru deyil
- Tranzit daşıma zamanı həyata keçirilir

431. Beynəlxalq avtomobil sərnişin və baqaj daşınması müqaviləsi haqqında konvensiyaya əsasən sərnişin daşınması neçə yerə bölünür

- √ 3
- 4
- 5
- 6
- 2

432. Beynəlxalq avtomobil daşımalarında sərnişinin baqajının çəkisi ... çox olmamalıdır

- 40 kq
- √ 30kq
- 50kq
- 60kq
- 35kq

433. Beynəlxalq avtomobil daşımalarında sərnişinin əl yükünün çəkisi .... Artıq ola bilməz

- 30 kq
- 35kq
- √ 20kq
- 15kq
- 25kq

434. Beynəlxalq avtomobil daşımalarında baqaj daşınması ... ilə rəsmiləşdirilir

- Müqavilə sənədi
- Faktura
- √ Baqaj qəbzi
- Doğru cavab yoxdur
- Qaimə

435. Beynəlxalq sərnişin daşımalarında bilet...

- Baqaj qəbzi
- √ Müqavilə sənədi
- Qaimə
- Heç bir cavab düzgün deyil
- Saziş müddəası

436. Beynəlxalq avtomobil daşımalarına verilən universal icazə dedikdə .... başa düşülür

- √ İkitərəfli və tranzit icazəsi rolunu yerinə yetirən sənəd
- Üçüncü dövlətin ərazisinə icazə
- Xüsusi ölkələrinərazisinə daşıma
- Heç bir cavab düzgün deyil
- İki ölkə arasında yerləşən məntəqə

437. Beynəlxalq avtomobil daşımalarında tranzit icazə dedikdə .... başa düşülür

- İkitərəfli icazə
- Universal daşıma
- Məkk daşıma
- Doğru cavab yoxdur
- √ Yükvurma və yükboşaltma ölkəsi olmayan dövlətin ərazisindən keçməyə hüquq verən sənəd

438. Beynəlxalq avtomobil daşımalarında həyata keçirilən ikitərəfli icazə dedikdə .... başa düşülür

- Üçüncü dövlətə icazə
- √ İki dövlətin ərazisində yerləşən iki məntəqə arasında daşıma
- Yükboşaltma ölkəsinin verdiyi icazə
- Heç bir cavab düzgün deyil
- Yükvurma ölkəsində verilən icazə

439. Beynəlxalq daşımalarda avtonəqliyyat vasitələrinə verilən icazənin növləri hansılardır

- İkitərəfli icazə
- Tranzit icazə
- Universal icazə
- √ Bütün cavablar doğrudur
- Tranzit icazə

440. Yük təyinat yerinə gec çatdırıldığı hallarda yükalan neçə gün müddətində daşıyıcıya pretenziya verməlidir

- √ 3 gün

- 10 gün
- 21 gün
- 30 gün
- 9 gün

441. Beynəlxalq avtomobil daşımalarında tətbiq olunan qaimədə hansı məlumatlar göstərilir

- Yüklərin yerləşdirilməsi haqqında məlumat
- Yüklərin qablaşdırılması haqqında məlumat
- Yüklərin yerləşdirilməsi barədə məlumat
- ✓ Bütün cavablar doğrudur
- Yüklərin xarici vəziyyəti haqqında məlumat

442. Beynəlxalq avtomobil daşımalarında istifadə olunan qaimə surətinin sayı necə müəyyən olunur

- Yüklərin göndərənə görə
- Heç bir cavab düzgün deyil
- ✓ Yüklərin keçdiyi dövlət sərhədlərinin sayından
- Yüklərin növünə görə
- 5 ədəd müəyyən olunur

443. Beynəlxalq avtomobil daşımalarında qaimə neçə nüsxədə tərtib edilir

- 2
- ✓ 3
- 5
- 6
- 4

444. Beynəlxalq avtomobil daşımalarında məkk daşımaları...

- Tramp daşımaları
- Tranzit daşımaları
- ✓ Müəyyən bir dövlətin ərazisindən başqa dövlətin təyinat ərazisinə təkrarlanan gediş və gəliş şərtləri ilə
- Bütün cavablar doğrudur
- Birbaşa daşımaları

445. Birbaşa daşımaların üstünlüyü

- Bir nəqliyyat daşıma sənədi ilə rəsmiləşdirilir
- Sərhəd ötürmə məntəqələrində yüklər müvafiq nəqliyyat təşkilatları tərəfindən təhvil verilir
- Vahid daşıma müqaviləsi əsasında həyata keçirilir
- ✓ Bütün cavablar doğrudur
- Müvafiq sazişlə nəzərdə tutulmuş vahid şərtlər əsasında həyata keçirilir

446. Nəqliyyat əlaqəsinin necə yerinə yetirilməsindən asılı olaraq daşımaların növlərinə aiddir

- Birbaşa
- Ardıcıl daşıyıcılar tərəfindən
- Təkrar göndərilmə ilə
- ✓ Bütün cavablar doğrudur
- Birbaşa olmayan

447. Daşınan yüklərin xüsusiyyətindən asılı olaraq beynəlxalq avtomobil daşımalarının kateqoriyasına aid deyil

- İri qabaritli yüklər
- Təhlükəli yüklər
- ✓ Toz yüklər
- Heç bir cavab düzgün deyil

- Ağır çəkili yüklər

**448.** Daşınan yükün xüsusiyyətindən asılı olaraq, beynəlxalq avtomobil daşımaları neçə kateqoriyaya bölünür

- 4
- 2
- 5
- 6
- √ 3

**449.** Avtomobil yük daşımaları müqaviləsi hansı kateqoriyaya aiddir

- Coğrafi
- Fiziki
- √ İqtisadi
- Heç biri düzgün deyil
- Hüquqi

**450.** Yol hadisələrinin qarşısının alınması üzrə Beynəlxalq təşkilat .... yaradılıb

- 1908-ci il
- √ 1901-ci il
- 1903-cü il
- 1900-cü il
- 1907-ci il

**451.** Beynəlxalq ictimai nəqliyyat ittifaqı ..... yaradılıb

- 1949-cu il
- √ 1946-cı il
- 1936-cı il
- 1921-ci il
- 1967-ci il

**452.** Uzaq məsafəyə yük maşınları sürücüləri ittifaqı nə vaxt yaradılıb

- 1965-ci il
- 1963-cü il
- 1959-cu il
- 1970-ci il
- √ 1957-ci il

**453.** Azərbaycan Respublikasında Avtomobil nəqliyyatı haqqında qanun neçənci ildə qəbul edilib

- 2004
- 1995
- 1998
- √ Doğru cavab yoxdur
- 2007

**454.** Avtomobil nəqliyyatı haqqında AR qanunu neçənci ildə qəbul edilmişdir

- √ 2008
- 1998
- 1997
- 1993
- 2001

**455.** Avtomobil daşımaları barədə beynəlxalq sazişlər neçə qrupa bölünür

- 8
  - 3
  - 2
  - 5
- ✓ Doğru cavab yoxdur

**456.** BANİ-nin tövsiyyəsi ilə Avtomobil daşımaları barədə beynəlxalq sazişlər neçə qrupa bölünür

- 5
  - 8
  - 2
- ✓ 6
- 4

**457.** Yol hərəkəti haqqında Konvensiya ..... qəbul edilmişdir

- 1963-cü ildə
  - 1940-cı ildə
  - 2000-ci ildə
- ✓ Doğru cavab yoxdur
- 1947-ci ildə

**458.** Yol hərəkəti haqqında konvensiya neçənci ildə təsis edilmişdir

- ✓ 1949-cu il
- 1936-cı il
  - 1996-cı il
  - 1978-ci il
  - 1951-ci il

**459.** İNKOTERMS neçənci ildə qəbul edilib

- 1930-cu il
  - 1999-cu il
  - 1930-cu il
- ✓ Doğru cavab yoxdur
- 1947-ci il

**460.** Ticarət terminlərinin təsviri üzrə beynəlxalq qaydalar qüvvəyə minib(İNKOTERMS)

- 1928-ci il
- ✓ 1936-cı il
- 1949-cu il
  - 1951-ci il
  - 1912-ci il

**461.** Beynəlxalq avtomobil sərnişin və baqaj daşınması müqaviləsi haqqında konvensiya (BADMK) neçənci ildə qəbul edilib

- 1949-cu il
  - 1922-ci il
  - 1897-ci il
- ✓ Heç bir cavab doğru deyil
- 1973-cü il

**462.** Beynəlxalq avtomobil və sərnişin baqaj daşınması müqaviləsi haqqında Konvensiya(BADMK) .... qüvvəyə minmişdir

- 1970-ci il
- 1972-ci il

- 1954-cü il
  - √ 1973-cü il
  - 1986-cı il
- 463.** BYD kitabçası tətbiq edilməklə beynəlxalq yükdaşımaları haqqında Gömrük Konvensiyası yeni redaktə ilə neçənci ildə qüvvəyə minmişdir:
- 1959-cu il
  - 1976-cı il
  - 1979-cu il
  - 1988-ci il
  - √ 1978-ci il
- 464.** Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında Avropa Sazişi (TYDAS)..... yaradılıb
- √ 1957-ci il
  - 1899-cu il
  - 1997-ci il
  - 1963-cü il
  - 1976-cı il
- 465.** Beynəlxalq Avtomobil Yük Daşınması Müqaviləsi Haqqında Konvensiya....yaradılıb
- 1950-ci il
  - 1936-cı il
  - √ 1956-cı il
  - 1921-ci il
  - 1959-cu il
- 466.** Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiyasiyası (ABADA) .....yaradılıb
- 1960-cı il
  - 1989-cu il
  - 1992-ci il
  - 1996-cı il
  - √ 1993-cü il
- 467.** Beynəlxalq Ekspeditor Assosiyasiyaları Federasiyası (BEAF).... yaradılıb
- 1896 –cı il
  - 1846-cı il
  - 1981-ci il
  - √ 1926-cı il
  - 1911-ci il
- 468.** Beynəlxalq AvtoyolFederasiyası nə vaxt yaradılıb(BAF)
- 1967-ci il
  - 1907-ci il
  - 1919-cu il
  - √ 1904-cü il
  - 1955-ci il
- 469.** Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (BANİ) neçənci ildə yaradılıb
- 1946-cı il
  - 1906-cı il
  - 1981-ci il
  - 1967-ci il
  - √ 1948-ci il

470. Beynəlxalq Avtonəqliyyat Federasiyası(BNF) neçənci ildə təsis edilib

- √ 1948-ci il
- 1952-ci il
- 1921-ci il
- 1949-cu il
- 1976-cı il

471. Beynəlxalq avtomobil nəqliyyatının xüsusiyyətlərinə aiddir

- Sığorta məsələsi
- Gömrük və vergi proseduru
- Lisenziya sistemi
- √ Bütün cavablar doğrudur
- Xarici avtonəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi

472. Beynəlxalq avtomobil nəqliyyatının xüsusiyyətlərinə aid deyil

- Beynəlxalq yol hərəkəti
- Lisenziya sistemi
- √ Mövsümi olması
- Bütün cavablar doğrudur
- Gömrük proseduru və vergi məəcəlləsi

473. Beynəlxalq avtomobil daşımalarında dispozitiv normalara aiddir

- Təhlükəli yüklərin avtomobil vağzallarında saxlama kameralarına verilməsini qadağan edən normalar
- Daşıyıcı tərəfindən daşımanın yerinə yetirilməsi
- √ Yükün avtomobilə yükləndirən tərəfindən yüklənməsi
- Düzgün cavab yoxdur
- Yükləndirən tərəfindən yükə əmtəə-nəqliyyat qaiməsinin tərtib edilməsi

474. Beynəlxalq avtomobil daşımalarında imperativ normalara aid deyil

- Daşıyıcı tərəfindən daşımanın yerinə yetirilməsi
- Yükalan tərəfindən daşıma haqqının ödənilməsi
- √ Yükün avtomobilə yükləndirən tərəfindən yüklənməsi
- Düzgün cavab yoxdur
- Yükləndirən tərəfindən daşıma haqqının ödənilməsi

475. Beynəlxalq avtomobil daşımalarının hüquqi tənzimlənməsinə aiddir

- Milli avtonəqliyyat qanunvericiliyi
- Hüquqi alətlər
- Daxili avtonəqliyyat qanunvericiliyi
- √ Bütün cavablar doğrudur
- Beynəlxalq müqavilələr

476. Beynəlxalq avtonəqliyyat proses iştirakçılarında aid deyil

- Sığortaçı
- Daşıyıcı
- √ Yük baqajı
- Doğru cavab yoxdur
- Sərnişin

477. Beynəlxalq avtonəqliyyat prosesi iştirakçılarında aiddir



- Daşıyıcı
- Yükalan
- Sərnişin
- ✓ Yuxarıda göstərilənlərin hamısı aiddir
- Yük göndərən

**478.** Beynəlxalq avtomobil daşımalarının növlərinə aid deyil

- Yük daşıma
- Baqaj daşıma
- ✓ Yük baqajı daşması
- [Heç biri doğru deyil
- Sərnişin daşıma

**479.** Qarıdan-qarıya çatdırılma hansı nəqliyyat növünə aiddir

- Hava gəmilərinə
- Çay gəmilərinə
- ✓ Avtomobil vasitələrinə
- Dəniz gəmilərinə
- Dəmiryol qatarlarına

**480.** Beynəlxalq dəmiryol daşımalarının növləri

- Yük, sərnişin, baqaj
- Yük baqajı, yük, sərnişin, vaqon daşıma
- Sistem daşıma, yük, sərnişin, baqaj
- Düzgün cavab yoxdur
- ✓ Baqaj, yük, sərnişin, yük baqajı

**481.** Rusiya Federasiyasına məxsus olan çaylarda naviqasiya mövsümü... sutkaya yaxındır

- 100
- ✓ 200
- 150
- 50
- 90

**482.** Beynəlxalq çay daşımalarında qarışıq daşımalara aiddir

- Dəmiryolu-avtonəqliyyat
- ✓ çay-dəniz
- bütün cavablar doğrudur
- hava - avtonəqliyyat
- dəniz dəmiryolu

**483.** Beynəlxalq çay daşımalarında birbaşa daşımaya aiddir

- Dəmiryolu hava nəqliyyatı
- Bütün cavablar doğrudur
- Çay-hava nəqliyyatı
- Dəniz dəmiryolu
- ✓ Çay dəniz

**484.** Beynəlxalq çay nəqliyyatı ilə daşımaların növlərinə aid deyil

- Xarici fraxtedənlərin yüklərinin daşınması
- İdxal daşınma

- Doğru cavab yoxdur
- √ Daxili yüklərin daşınması
- Tranzit

485. Beynəlxalq çay nəqliyyatı ilə daşımaların növlərinə aid deyil

- √ Ölkə daxilində daşıma
- Doğru cavab yoxdur
- İdxal daşınması
- Xarici fraxtedənlərin yüklərinin daşınması
- Tranzit

486. Beynəlxalq çay nəqliyyatı ilə daşımaların növlərinə aid deyil

- Tranzit daşıma
- İdxal
- Doğru cavab yoxdur
- √ Çarter
- İxrac

487. Beynəlxalq çay nəqliyyatı ilə daşımaların növlərinə aid deyil

- Tranzit daşınması
- Doğru cavab yoxdur
- İxrac daşınması
- √ Qaimə ilə daşıma
- İdxal daşınması

488. Beynəlxalq çay nəqliyyatı tənzimlənir

- √ Bütün cavablar doğrudur
- Beynəlxalq hüquqi aktlarla
- Konvensiyalarla
- İkitərəfli sazişlərlə
- Regional sazişlərlə

489. AR-da daxili su (çay) nəqliyyatı

- √ O qədər də inkişaf etmişdir
- Qədim tarixə malikdir
- Sürətlə inkişaf edir
- Çox inkişaf etmişdir
- Doğru cavab yoxdur

490. Beynəlxalq əhəmiyyətli su gəmiçilik yollarının rejimi haqqında Barselona Konvensiyası qəbul edilmişdir

- 1920 ildə
- √ 1921 ildə
- 1924 ildə
- 1930 ildə
- 1918 ildə

491. Dunayda gəmiçiliyin rejimi haqqında Konvensiya neçənci ildə qəbul edilmişdir?

- 1950 ildə
- 1951 ildə
- 1945 ildə
- 1946 ildə
- √ 1948 ildə

492. Reyn üzrə Gəmiçilik haqqında Konvensiya neçənci ildə qəbul edilmişdir

- 1898 ildə
- 1979 ildə
- √ 1868 ildə
- 1968 ildə
- 1897 ildə

493. Beynəlxalq çaylar nədir

- √ İki və daha çox dövlətin ərazisindən keçir
- Doğru cavab yoxdur
- Beynəlxalq kanallar
- Bir ölkənin dənizi
- Bir ölkənin çayı

494. Beynəlxalq çay nəqliyyatı ilə daşımaların növlərinə aid deyil

- Tranzit daşınması
- Doğru cavab yoxdur
- İdxal daşınması
- İxrac daşınması
- √ Məlik daşınması

495. Beynəlxalq çay nəqliyyatı ilə daşımaların növlərinə aiddir

- Xarici fraxtedənlərin yüklərinin daşınması
- √ Bütün cavablar doğrudur
- İxrac daşınması
- İdxal
- Tranzit

496. Beynəlxalq çay nəqliyyatının neçə növü var?

- √ 4
- 5
- 2
- 6
- 3

497. Beynəlxalq çay nəqliyyatının mühüm qüsuru

- Ucuz başa gəlməsi
- Doğru cavab yoxdur
- Digər nəqliyyat növlərinin olmadığı ölkələrdə əsas nəqliyyat növüdür
- √ İşin mövsümi xarakter daşınması
- Gəmilərlə daşıma

498. Beynəlxalq çay nəqliyyatı ilə təyinat yerinə çatdırılma sürəti

- Sutkada 280-300 km
- 250 km.
- √ 250-300 km.
- 200-300 km.
- 300-400 km.

499. Beynəlxalq çay nəqliyyatını dəniz nəqliyyatından fərqləndirən cəhət

- √ İşin mövsümi olması
- Doğru cavab yoxdur

- Su nəqliyyatına aid olması
- Gəmilərdən istifadə
- Çox yük gətürmə qabiliyyəti

**500.** Çay nəqliyyatının xüsusi prinsiplərinə aid deyil

- Beynəlxalq çaydan istifadə zamanı sahilyanı dövlətlərin əməkdaşlıq etməsi prinsipi
- Beynəlxalq çayların ekoloji sisteminin qorunması prinsipi
- Beynəlxalq göllərin ekoloji sisteminin qorunması prinsipi
- ✓ Beynəlxalq okeanların müdafiəsi prinsipi
- Doğru cavab yoxdur